



## İki ildə 16 səfər



### Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri möhkəm təmələ əsaslanır

Avqustun 9-da Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçıları görüşündə iştirak edən Prezident İlham Əliyev bu məsələyə xüsusi olaraq toxunub. Son 2 ildə Mərkəzi Asiya ölkələrinə 16 dəfə səfər etdiyini, həmin müddətdə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan olan həmkarlarının Azərbaycana ümumilikdə 15 dəfə səfərə gəldiklərini vurğulayan dövlətimizin başçısının fikirlərinə əsasən deyə bilər ki, məhz bu səfərlər zamanı imzalanmış sənədlər də ölkələr

arasında əməkdaşlığın genişləndirilməsi üçün möhkəm təməl rolunu oynayır.

Son illərdə İlham Əliyevin Mərkəzi Asiya ölkələrində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin sammitlərində, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirinin (AQEM) 7-ci Zirvə toplantısında, Mərkəzi Asiya Dövlət Başçıları Şəfərat görüşlərində və digər tədbirlərdə iştirakı, eyni zamanda BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının - SPECA-nın Zirvə görüşünün

Azərbaycanda keçirilməsi ölkəmizə artan marağın əyani təəcəssümüdür.

Ümumiyyətlə, bu gün Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında qarşılıqlı əlaqələrin inkişafı ŞƏT, TDT və MDB çərçivəsində formalaşır. Bu bir həqiqətdir ki, Vətən müharibəsindəki Zəfərimizdən sonra Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı artmaqdadır. Ölkəmizin regionda nəqliyyat-logistika imkanlarının genişlənməsi, Şərqlə Qərbdə mühüm nəqliyyat qovşağına çevrilməsi diqqətləri Azərbaycana yönəldir.



### COP29 dünya "sülh zənciri"nin bir halqası olacaq

Prezident İlham Əliyev COP29-a xüsusi həssaslıqla yanaşır və ən yüksək səviyyədə keçirilməsi üçün prosesi özü birbaşa izləyir, vaxtaşırı məlumatlar alır. Dövlət başçısının təbircə desək, COP29-un bir önəmi də ondadır ki, konfransın keçirilməsi haqda qərar antiterror əməliyyatından iki ay yarım sonra qə-

bul olunub. Bu da o deməkdir ki, bütün dünya ictimaiyyəti Azərbaycana öz dəstəyini ifadə edib. "Biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq. Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməli-mizlə, işimizlə, siyasətimizlə

qazanmışıq. Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda ölkə ərazisində suverenliyin bərpə edilməsi bizə olan hörməti daha da artırır", - fikirləri ilə dövlət başçısı Azərbaycanın sülh tərəfdarı olduğunu vurğulayıb.

Bu gün Azərbaycanın qarşısında duran ən əsas məsələ Ermənistanla sülh müqaviləsinin bağlanmasıdır. Əgər COP29-un fəaliyyətlə başlayacağı vaxta kimi baş tutarsa, bu, dünya sülh zəncirinin bir halqasıdır. Digər tərəfdən, Ermənistan sülh müqaviləsinin imzalanmasından sonra Azərbaycanın hazırlayacağı beynəlxalq layihələrdə, proqramlarda iştirak edə biləcək. Bunun üçün, ilk növbədə Ermənistan səmimi olmalı, sülhə gedən yolda əngəl yaratmamalıdır ki, COP29-un sülh istiqamətində atdığı addımlar müsbət nəticə versin.



### Qardaş dəstəyi

Prezident İlham Əliyev Mərkəzi Asiya ölkələrinin Qarabağda həyata keçirdikləri layihələri çox yüksək dəyərləndirdi

Türk dövlətləri ilə hərtərəfli əlaqələr Azərbaycanın xarici siyasətində daim üstünlük təşkil edib. Hələ Vətən müharibəsinə qədərki dövrdə də ölkəmiz türkdilli dövlətlərlə yüksək səviyyəli əlaqələr quraraq, ümumilikdə bir amal - türk dünyasının birliyi namına mühüm fəaliyyətlər gerçəkləşdirdi.

Qarabağ zəfəri isə "türk dünyası ailəsi"nin həmrəyliyini zirvəyə daşıyan müstəsna tarixi hadisə oldu və bu qələbə milli köklərimizlə, ortaq dəyərlərimizlə sıx bağlı olduğumuz türk xalqlarının, dövlətlərinin birgəliyini daha da möhkəmləndirdi. Qürurverici məqamlardan ki, müharibənin 44 günündə bütün türk dünyasının qəlbi Azərbaycana döyünür, zəfərlərimiz böyük coşquya səbəb olurdu.

Türk birliyinin güclənməsində qardaş Türkiyə və Azərbaycan arasında 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsinin də böyük əhəmiyyəti var.

Bu gün Türk Dövlətləri Təşkilatı dünyadakı mövqeyini durmadan möhkəmləndirir və təşkilatın beynəlxalq güc kimi müəyyənləşdirilməsində məhz Prezident İlham Əliyevin xüsusi sözləri, təşəbbüsləri, əməli fəaliyyəti əsas rol oynayır.

Göründüyü kimi, türk dünyasının birliyi uğurlu bəhrələrini verir. Qardaş xalqlar və ölkələr bir-birilərinə dəstək, arxa-dayaq duraraq bütün çətinliklərə qarşı təsirli mübarizə aparır, kədərdə də, sevincdə də bir yerdə olurlar.

Bu, 44 günlük Vətən müharibəsinin, Türkiyədə baş verən dəhşətli zəlzələnin, Qarabağ və Şərqi Zəngəzurun bərpasına qardaş ölkələrin dəstəklərinin təmsalında da aydın görünür...



### Azərbaycan - Ekvador münasibətləri daha da genişlənəcəkdir

Ekvador Respublikasının Prezidenti zati-aliləri cənab Daniel Noboa Azinə

Hörmətli cənab Prezident!  
Ekvador Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Ekvador arasında münasibətlər daha da genişlənəcək, çox-tərəfli toqunularda əməkdaşlığımız bundan sonra davam edəcəkdir.

Belo bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, xalqınıza daim əmin-amanlıq və rifah diləyirəm.

Hörmətlə,

**İlham ƏLİYEV,**  
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 avqust 2024-cü il

### Birinci vitse-prezident Mehriban Əliyeva Olimpiadada gümüş medal qazanan Alfonso Dominqesi təbrik edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında Alfonso Dominqesin Paris Olimpiadasında gümüş medal alması ilə bağlı paylaşım edib.

AZƏRTAC paylaşımı təqdim edir:  
"Boksçu - gümüş medal sahibi Alfonso Dominqesi səmimi-qəlbən təbrik edirəm! Azərbaycanı Paris Yay Olimpiya Oyunlarında layiqincə təmsil edən idmançımıza güc, enerji, yeni qələbələr və nailiyyətlər arzulayıram!"



### Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandasını təbrik edib



Bədii gimnastika üzrə qrup hərəkətləri komandası Olimpiya oyunlarında beşinci


Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında bədii gimnastika üzrə qrup hərəkətləri komandasını Yay Olimpiya Oyunlarında tarixi nəticəyə imza atması münasibətilə təbrik edib.



AZƏRTAC paylaşımı təqdim edir:  
"Əhsən! Sizinlə fəxr edirəm! Öziz gimnastlar, sizin zəhmətiniz, mətanətiniz və ən yaxşı olmaq istəyiniz sayəsində əldə olunan torpaqı göz qabağındadır! Məharətinizə, qələbə əzminizə və ən mürəkkəb elementləri zərifliklə yerinə yetirdiyinizə görə sağ olun! Sizə yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram! Sizi sevirəm!"

### Növbəti bürünc

Təbii ki, Olimpiadada xalqımızın medal gözlədiyi idman növləri sırasında ilk pillədə gülüş gəlir. Dünən daha bir pəhləvanımız ona göstərilən etimadı doğrultaraq Olimpiadada bürünc mükafatla başa vurub. Bu idmançımız Giorgi Meşvildşvildir.



125 kq kəidə yarışan güləşçimiz mübarizədə 1/8 finaldan başlayıb. Dördüncü final üçün misirli Diaeldin Abdelmottaleblə qarşılaşmadan təmsilçimiz 4:0 hesablı qələbə ilə ayrılıb.

Meşvildşvili yarımfinaletində Lxaqvaqerel Munxturla (Monqolustan) güləşdən də qalib ayrılıb (12:2). Pəhləvanımız finala gedən yolda Geno Petriaşvili (Gürcüstan) ilə görüşüb.

30 yaşlı Petriaşvili üçqat dünya, ikiqat Avropa çempionu, Olimpiya Oyunlarının bürünc ("Rio-2016") və gümüş ("Tokio-2020") mükafatçısı idi. Yekunda rəqibinə 0:7 hesabı ilə uduzan güləşçimiz dünən bürünc medal uğrunda döşəyə çıxdı. Pəhləvanımızın rəqibi polşalı Robert Baran olub. Rəqibi 9:3 hesabı ilə məğlub edən Meşvildşvili "Paris-2024"ü bürünc medalla başa vurub.

Beləliklə, Azərbaycanın Olimpiadada qazandığı medalların sayı 6-ya yüksəlib (2 qızıl, 2 gümüş və 2 bürünc).



2024-cü ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışları ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında

### Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Müəyyən edilsin ki, 2024-cü ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışları ilə əlaqədar Azərbaycan Respublikasına gələn və bu Sərəncamın 2-ci hissəsində qeyd edilən sənədlərdən hər hansı birini təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2024-cü il avqustun 15-dən sentyabrın 30-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala bilərlər.

2. Aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilsin:

2.1. Formula 1 yarışlarının beynəlxalq təşkilatçıları olan "Formula One Management Limited" Şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı və ya akkreditasiyadan keçməni təsdiq edən digər sənəd;

2.2. Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı;

2.3. 2024-cü ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışına bilet, o cümlədən elektron bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi:

3.1. 2024-cü ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışları ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə "Formula One Management Limited" Şirkətinə, Beynəlxalq Avtomobil Federasiyasına və xarici ölkələrin müvafiq orqanlarına məlumat versin;

3.2. 2024-cü ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışları ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi, habelə əcnəbilərin vətəndaşlığı olmayan şəxslərin "ASAN Viza" sistemi vasitəsilə elektron viza almaq imkanı barədə məlumatın Nazirliyin, eləcə də Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etsin.

4. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasına uçuşları həyata keçirən aviayol şirkətlərinə 2024-cü ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışları ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat versin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 avqust 2024-cü il

## Türkiyə mətbuatı: Prezident İlham Əliyev Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb



### Türkiyə mediası Mərkəzi Asiya və Azərbaycan Respublikası dövlət başçılarının Astanada keçirilən görüşünü geniş işıqlandırır.

AZƏRTAC xəbər verir ki, qardaş ölkənin media qurumları bu kimi görüşlərin regional əməkdaşlıq nöqtəy-nəzərindən əhəmiyyəti barədə məlumat verib. Xəbərlərdə Azərbaycan Prezidenti İlham Əliyevin çıxışına xüsusi diqqət yetirilib. Azərbaycan liderinin rəsmi Bakının Mərkəzi Asiya ölkələri ilə sıx və hərtərəfli əməkdaşlıqda maraqlı olması barədə sözlərindən sitat gətirilib.

Prezident İlham Əliyevin ölkələrin müdafiə və təhlükəsizlik sahələrində daha da yaxınlaşmasının zəruriliyi məsələsi ilə bağlı fikirlərindən iqtibas edilib.

"Azərbaycan lideri Mərkəzi Asiya ölkələrinin respublikanın Ermənistan işğalından azad

edilmiş ərazilərinin bərpasına verdiyi töhfəni qarşılıqlı münasibətlərinin təzahürü adlandırılıb", - deyərək "Beyaz Gazete" nəşri yazıb və Prezident İlham Əliyevin Füzuli və Ağdam rayonlarında müxtəlif layihələrin həyata keçirilməsi ilə əlaqədar Qazaxıstan, Özbəkistan və Qırğızıstan rəhbərlərinə minnətdarlığını bildirdiyini qeyd edib.

TRT AVAZ telekanalı Prezident İlham Əliyevin Azərbaycanın iqlim dəyişikliklərinin mənfi nəticələrinin azaldılması üzrə birgə regional təşəbbüsləri dəstəkləməyə hazır olması barədə sözlərindən sitat gətirib.

Türkiyə mediası Bakının Mərkəzi Asiya ölkələri ilə nəqliyyat sahəsində də əməkdaşlığın genişləndirilməyə hazır olduğunu vurğulayıb. Azərbaycan dövlət başçısının Bakı-Tbilisi-Qars dəmir yolu və Ələt Beynəlxalq Ticarət Limanının da daxil olduğu Orta dənizli artan əhəmiyyəti barədə fikirləri oxuculara çatdırılıb.

## İcma: Fransanın Ermənistanadakı səfirinin davranışları bütün əndazələri aşır

"Artıq bir neçə ildir ki, Fransa Azərbaycana qarşı qeyri-dost yanaşmasını açıq şəkildə göstərir. Təəssüf ki, bu qeyri-rasional yanaşma Fransanın dövlət siyasətinə çevrilməmişdir. Bu mənada Fransa rəsmilərinin anti-Azərbaycan bəyanatları və addımları təcüüb doğurmur".

AZƏRTAC xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.

"Lakin Fransa rəsmilərinin içərisində bəzilərində vardır ki, onların davranışları bütün əndazələri aşır. Onlardan biri bu ölkənin Ermənistandakı səfiridir.

Bu şəxs informasiya məkanında tamamilə qeyri-adekvat davranır və diplomatıyanın prin-

siplərinə, etiketə və ümumi əxlaq normalarına uyğun olmayan, uşaqsasına hərəkətləri ilə yeri gəldi-gəlmədi Azərbaycana replikalər atır. Bu şəxsin, ümumiyyətlə, hansı vəzifəni daşdığını dərk etdiyi şübhə doğurur. Ciddi diplomatik önəmlərə malik böyük dövlət olduğunu iddia edən Fransanın səfiri titulunda daşıyan şəxs özünü margi-

nal, uğursuz eməni radikal millətçisi kimi aparır. Fransa səfirinin bu davranışları noinki bu dövlətin keçmiş diplomatik önəmlərindən uzaqlaşdığı, eyni zamanda bu ölkənin dövlət idarəetməsinin cılız, acınacaqlı duruma düşdüyünü göstərir.

Qərbi Azərbaycan İcması Fransa hökumətindən niyyətə və irqi ayrı-seçkiliyə əsaslanan siyasətdən əl çəkməyi, rasional davranış sərgiləməyi və diplomatik normaların minimal tələblərinə əməl etməyi tələb edir", - deyərək qeyd olunub.

# Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının iclası keçirilib



### Avqustun 10-da Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının iclası keçirilib.

Bu barədə AZƏRTAC-a Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyadan məlumat verilib.

Komissiyanın sədri Samir Nuriyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin korrupsiyaya qarşı mübarizə sahəsində müəyyən etdiyi hədəflərə çatmaq üçün komissiyanın üzvlərinə əsas vəzifələri iclas iştirakçılarının diqqətinə çatdırıb. O qeyd edib ki, 2024-cü ilin birinci yarımlığında dövlət idarəçiliyində səmərəliliyin artırılması, şəffaflığın gücləndirilməsi və korrupsiyaya qarşı mübarizə sahəsində davamlı tədbirlər həyata keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

tərəfindən həyata keçirilən islahatlar kursu bütün sahələrdə şəffaf və ədalətli idarəçilik sisteminin gücləndirilməsini və vətəndaş məmnunluğunun təmin edilməsini başlıca vəzifələrdən biri kimi qarşıya qoyur. Bu siyasi iradəyə uyğun olaraq korrupsiyaya və rüşvətçılığa qarşı mübarizə sahəsində yeni strategiyə baxışlar və vəzifələrin elektronlaşdırılması, eləcə də hüquq-mühafizə orqanları və məhkəmələr tərəfindən aparılan icraatların paralel olaraq elektron formada təşkili və təndəşlərin dövlət qurumlarına olğanlıq səviyyəsinin artmasına, hətta qurumların şəffaflıq səviyyəsinin yüksəlməsinə səbəb olub. Eləcə də son illər

örzində hüquq-mühafizə orqanları tərəfindən korrupsiyaya qarşı mübarizə tədbirləri daha da gücləndirilib, təqsirkarların cinayət məsuliyyətinə cəlb edilməsi və vuruşmuş ziyanın ödənilməsi çərçivəsində işlər davam etdirilib.

İclasda korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq məsələləri də müzakirə edilib. Bu əməkdaşlıq çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlar olan Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupunun (GRECO), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD), Çirkli Pulların Yuyulmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə qarşı Tədbirlərin Dəyərləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) tövsiyələri ilə bağlı görülmüş işlər nəzərdən keçirilib. Bununla yanaşı, GRECO-nun 5-ci dəyərləndirmə rəportu çərçivəsində verdiyi tövsiyələrin icrası ilə əlaqədar müvafiq qanun layihəsi komissiya üzvlərinin müzakirəsinə çıxarılıb.

İclasda dövlətə məxsus torpaq sahələri ilə bağlı münasibətlərin tənzimlənməsi zamanı yol verilən korrupsiya hüquqpozumları barədə məruzə dinlənilib, bu sahədə şəffaflığın artırılması və korrupsiyaya şərait yaranan halların aradan qaldırılması üçün verilən təkliflər müzakirə edilib. Eləcə də korrupsiyaya qarşı mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində barədə məruzə dinlənilərək dövlət orqanlarının (qurumlarının) fəaliyyətində korrupsiya risklərinin müəyyən edilməsi, təhlili və qarşısının alınması, dövlət və bələdiyyə mülkiyyətində olmayan kommersiya

ya və ya qeyri-kommersiya qurumlarında korrupsiyaya qarşı mübarizə çərçivəsində görülməli olan tədbirlərin qanunvericilikdə təsbit edilməsi barədə fikir mübadiləsi aparılıb, nəzəriyyə və beynəlxalq təcrübə nəzərdən keçirilib.

Bundan başqa, iclasda komissiyanın fəaliyyətinin təşkili ilə bağlı bir sıra məsələlər həll edilib, yeni katib təyin olunub, Azərbaycan Respublikasının korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlarda təmsil edən nümayəndə heyətinin və hökumət ekspertlərinin tərkibi yenilənib.

Bununla yanaşı, komissiyanın yanında fəaliyyət göstərən işçi qruplarının tərkibinin yenilənməsi və komissiya yanında iki yeni işçi qrupu formalaşdırılması qərar alınıb.

Komissiyanın növbəti dövr üçün iş planı təsdiq edilib.

# Biznesin müflisləşməsi və sağlamlaşdırılması sahəsində yeni prioritetlər müzakirə edilib

Biznes mühiti və beynəlxalq reytinglər üzrə Komissiyanın "Biznesin müflisləşməsi" işçi qrupu çərçivəsində aidiyyəti dövlət qurumlarının məqsədyönlü və koordinasiya fəaliyyəti nəticəsində sahibkarlıq subyektlərinin müflisləşməsi və sağlamlaşdırılması sahəsində təşəbbüs olunan qanunvericilik və institusional islahatlar, qazanılmış nailiyyətlər ölkəmizdə biznes mühitinin daha da yaxşılaşdırılmasına, beynəlxalq reytinglərin yüksəlməsinə xidmət edir.

Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, "Biznesin müflisləşməsi" işçi qrupunun növbəti iclasında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasiyyət və sənaye məsələləri şöbəsinin sektor müdiri, Komissiya Katibliyinin rəhbəri Vüsal Şıxəliyev, işçi qrupunun rəhbəri, Bakı Apellyasiya Məhkəməsinin hakimi Ramin Qaraqurbanlı, Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi Toğrul Hüseynov, nazirliyin digər məsul vəzifəli şəxsləri, eləcə də İqtisadiyyat Nazirliyi, hətta nazirlik yanında Dövlət Vergi Xidmətinin rəsmiləri iştirak ediblər.

Tədbirdə "Dünya Bankı Qrupunun "Business Ready" hesabatının "Biznesin müflisləşməsi" indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsi



nə dair 2024-cü il üzrə Yol Xəritəsi"ndə nəzərdə tutulan fəaliyyətlərin icra vəziyyəti müzakirə olunub və görülmüş işlər üzrə dinləmələr keçirilib.

Qeyd edilib ki, biznesin müflisləşməsi prosesinin müasir dövrün tələblərinə uyğun yeni mexanizmlər əsasında tənzimlənməsini təmin etmək məqsədilə ödəniş müddətində işçi qrupu tərəfindən beynəlxalq ekspertlər cəlb olunmaqla "Sağlamlaşdırma və müflisləşmə haqqında" yeni qanun layihəsinin ilkin variantı hazırlanıb.

Həmin qanun layihəsinin tərtib olunması işinin tamamlanması üçün Ədliyyə Nazirliyi Qanunvericilik Baş İdarəsinin rəhbərliyi ilə tematik qrup yaradılıb, tərkibi müəyyənləşdirilərək iş qrafiki təsdiqlənib. Həmin qrup tərəfindən biznesin müflisləşməsinə, sahibkarlıq subyektlərinin sağlamlaşdırılmasına və müflisləşməsinin tənzimləyəcək

yeni qanun layihəsi ilə yanaşı, bu sahədə digər qanunvericilik aktlarına dəyişikliklərin edilməsi məsələsinin də müzakirə olunması nəzərdə tutulub.

Belə ki, iflas proseduru başlanılan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər barədə məlumatların hüquqi şəxslərin dövlət reyestrinə və reyestrə verəgöydəyicilərinin uçotunun aparılması məqsədilə beynəlxalq təcrübə nəzərə alınmaqla müvafiq qanunvericilik aktlarına dəyişikliklərə dair layihələr hazırlanıb.

Eyni zamanda işçi qrupu tərəfindən İqtisadiyyat Nazirliyinin fəal iştirakı ilə BMT-nin Beynəlxalq Ticarət Qanunvericiliyi Komissiyasının tövsiyələri nəzərə alınmaqla mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün sadələşdirilən iflas və sağlamlaşdırma prosedurlarının müəyyən edilməsi ilə əlaqədar araşdırmalar aparılıb.

Yol Xəritəsində nəzərdə tutulan insan kapitalının gücləndirilməsi fəaliyyəti üzrə Ədliyyə Akademiyası tərəfindən davamlı olaraq işlər görülür, kommersiya mübahisələrinə baxan hakimlər, hakimliyə namizədlər, bu növ işlərdə iştirak edən vəkilər və əmlak inzibatchıları üçün müflisləşmə və sağlamlaşdırma ilə bağlı təlimlərin təşkil olunması istiqamətində tədbirlər həyata keçirilib, zəruri tədris proqramları hazırlanıb.

Bununla yanaşı, müflisləşmə və sağlamlaşdırma prosesinin rəqəmsallaşdırılması sahəsində işlər həyata keçirilərək "Elektron məhkəmə" informasiya sistemində hüquqi şəxsin və ya fərdi sahibkarın müflis elan edilməsi barədə mövcud olan məlumatların dövlət satnalmalarının vahid internet portalı vasitəsilə əldə edilməsi, habelə internet resurslarında bu sahədə çıxarılmış qərarların və müvafiq hesabat növbəti illərdə dərci imkanı yaradılıb.

Hazırda müflisləşmə sisteminin təkmilləşdirilməsi üzrə görülmüş işlər və bu sahədə olan beynəlxalq tələblər barədə kommunikasiya və maarifləndirmə tədbirlərinin davam etdirilməsi üçün intensiv müzakirələr aparılıb.

İşçi qrup qeyd olunan sahə ətrafında təkliflərə və müzakirələrə tam açıq olduğunu bəyan edir.

Məlumat üçün qeyd edək ki, "Biznesin müflisləşməsi" işçi qrupuna rəhbərliyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir.

## Janar TULİNDİNOVA: "Azərbaycan Mərkəzi Asiya dövlətləri üçün etibarlı tranzit ölkədir"

Qazaxıstan ilə Azərbaycan arasında əməkdaşlıq Mərkəzi Asiya və Cənubi Qafqazın potensialının reallaşdırılması baxımından strateji əhəmiyyət kəsb edir.

Bunu AZƏRTAC-a açıqlamasında politoloq Janar Tulindinova Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 9-da Astanada keçirilən Mərkəzi Asiya və Azərbaycan Respub-

likasının Dövlət Başçılarının görüşündə iştirakını şərh edərək deyib.

Onun sözlərinə görə, respublikanın bu tədbirdə iştirakı artıq önəm halını alıb; Azərbaycanın lideri 2023-cü ildə Mərkəzi Asiya Dövlət Başçıları görüşündə də iştirak edib.

"Azərbaycan ilə Qazaxıstan arasında tərəfdaşlığın möhkəmləndirilməsi dinamik iqtisadi artım və hər iki ölkədə müsbət demografik tendensi-



yalarla bağlıdır. Əməkdaşlığın əsas amili qarşılıqlı ticarət və investisiyalardır. Bu sahələrdə davamlı artım var. Beləliklə, ödənişli iki ölkə arasında ticarət

döviyyəsi tarixi maksimuma çatıb və 529,4 milyon dollar təşkil edib", - deyərək agentliyin həmsöhbəti qeyd edib.

Ekspertin sözlərinə görə, ikitərəfli əməkdaşlıqda nəqliyyat-logistika sektoru da mühüm yer tutur və bu sahədə birgə sayələr Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun imkanlarını artırılmasına yönəlib.

"Mərkəzi Asiya dövlətləri üçün Azərbaycan Şərq-Qərb

marşrutu üzrə etibarlı tranzit ölkədir. Asiya ilə Avropa arasında rəqəmsal telekommunikasiya dəhlizinin yaradılması nəzərdə tutulan "Rəqəmsal İpək yolu" əhəmiyyətli inkişaf layihəsidir. Xəzər dənizinin dibinə fiber-optik kommunikasiya xəttinin çəkilməsinə nəzərdə tutulan bu layihə regionda rəqəmsallaşma və rabitə xidmətlərinin inkişafına mühüm töhfə verəcəkdir", - deyərək Janar Tulindinova bildirib.

## Azərbaycanın xarici siyasətinin uğurları



dəstəyini qazanaraq bu ilin noyabr ayında COP29 konfransına evsahibliyi edəcəyini xatırladaraq qeyd edib ki, ölkəmiz regionda iqlim dəyişmələriylə bağlı problemlərin həlli üçün Mərkəzi Asiya dövlətləri ilə birgə təşəbbüsləri dəstəkləməyə hazırdır.

Əlbəttə ki, bütün bu uğurlar İlham Əliyevin yürütdüyü müstəqil siyasətin, irəli sürdüyü global təşəbbüslərin, etibarlı tərəfdaşlığın sayəsində öldü. Dövlət başçısının şəxsi nüfuzu, yürütdüyü uzaqgörən və müdrik siyasət, qazınan uğurlar sayəsində Azərbaycan beynəlxalq proseslərə istiqamət verən, yeni və uğurlu təşəbbüslərlə çıxış edən, öz sözünü deyən ölkəyə çevrilib. Ölkəmizin sədrlik etdiyi Qoşulma Hərəkətində, həmçinin Türk Dövlətləri Təşkilatında, İslam Əməkdaşlıq Təşkilatında, İqtisadi Əməkdaşlıq Təşkilatında və digər qurumlarda aktiv fəaliyyəti onun global miqyasda cərəyan edən proseslərə təsir imkanlarını genişləndirib.

İlham Əliyev çıxışında təklif və səsəndirərək bu gün dünyada baş verən yeni çağırışlara uyğun addımlar atılmasının vacibliyini vurğulayıb. Prezident bildirdi ki, dünyada artan təhdid və çağırışlar ölkələrimiz arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsinə tələb edir. Dövlətimizin başçısı ötən ay Qazaxıstanda keçirilən və Azərbaycanın da iştirak etdiyi "Birləşdik-2024" beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimini bu istiqamətdə atılan mühüm addım kimi dəyərləndirib. Həmçinin Azərbaycanın hərbi təhsil müəssisələrində Mərkəzi Asiya ölkələrindən olan müdavimlər təhsil almaları bu sahədə münasibətlərin inkişafını göstəricisidir.

Bütün bunlar bir daha göstərir ki, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələrin böyük perspektivləri mövcuddur. Bu gün Avropanın enerji təhlükəsizliyinə ciddi töhfələr verən Azərbaycan Şərqlə Qərbdə arasında, o cümlədən Mərkəzi Asiya ölkələri üçün mühüm tranzit ölkə və etibarlı tərəfdaşdır. Orta dəhlizin fəaliyyətə başlaması isə bu münasibətləri daha da şaxələndirəcək.

Rəşad BAXŞƏLİYEV,  
"Azərbaycan"

## Qardaş dəstəyi

Prezident İlham Əliyev Mərkəzi Asiya ölkələrinin Qarabağda həyata keçirdikləri layihələri çox yüksək dəyərləndirdi



Azərbaycan dövləti 30 il düşmən tapdağında qalan, talan edilərək xarabazara çevrilən Qarabağ və Şərqi Zəngəzurdə genişmiqyaslı bərpa-quruculuq işləri aparır. Şəhərlər, qəsəbələr, kəndlər yenidən salınır, mərhələli şəkildə həmin ərazilərə Böyük qayıdış prosesi həyata keçirilir.

İşğaldan azad edilən torpaqlarımızda qardaş ölkələr - Qazaxıstan, Özbəkistan, Qırğızıstan tərəfindən quruculuğa dəstək verilməsi isə hamı xalqımız, həm də ümumilikdə "türk dünyası ailəsi" adına yaşanan qürurverici məqamlardandır.

Avqustun 9-da Prezident İlham Əliyev Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçıları görüşündə bu məsələyə xüsusi toxunaraq bildirdi ki, Ermənistanın işğalından azad edilmiş Qarabağın bərpasına dəstək qardaşlıq münasibətlərinin təzahüründən ibarətdir. Dövlətimizin başçısı bu qardaşlıq dəstəyinə görə Özbəkistan, Qazaxıstan və Qırğızıstan prezidentlərinə təşəkkürünü çatdırdı.

## Dost töhfələri

Ötən il Füzuli rayonunda Özbəkistan tərəfindən inşa edilən Mirzə Uluqbəy adına orta məktəbin açılışı olub. Özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən məktəb 960 şagird yerlikdir. Bu il isə Qazaxıstan tərəfindən tikilən Kurmanqazi adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı olub. Kurmanqazi adına Uşaq Yaradıcılıq Mərkəzinin ikimərtəbəli binasında 600 uşağın bir neçə növbədə məktəbdənkənar təhsil almaları üçün hər cür şərait yaradılıb.

"Bu Mərkəz Qazaxıstan xalqı adından bizim hədiyyəmizdir", - deyərək, Füzuli şəhərində inşa olunan Kurmanqazi adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində Prezident Kasım-Jomart Tokayev bildirdi ki, bu, şübhəsiz ki, ölkələrimiz arasında rifahın, bütün əlaqələrin, hətərəfli münasibətlərin möhkəmləndirilməsinə töhfə olacaq.

Eyni zamanda bu il Ağdamda Qırğızıstan tərəfindən tikiləcək orta məktəb binası

nın təmələləmə mərasimi keçirilib. Sözügedən açılış və təmələləmə mərasimləri qardaş ölkələrin dövlət başçıları iştirakı ilə həyata keçirilib və bütün bunlar Azərbaycanla dost hədiyyələridir.

## Qürur ünvanı

Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçıları görüşündə cənab İlham Əliyev diqqətə çatdırdı ki, son iki ildə o, Mərkəzi Asiya ölkələrinə 16 dəfə səfər edib. Həmin müddətdə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan olan həmkarları isə Azərbaycanı ümumilikdə 15 dəfə ziyarət ediblər.

Xüsusi vurğulayaraq ki, Qazaxıstan, Özbəkistan, Qırğızıstan liderləri həm də Qarabağ və Şərqi Zəngəzura səfər etmələri ilə ölkəmizlə həmrəyliklərini nümayiş etdiriblər. Ümumiyyətlə, türk dünyasının homarılığının təntənəsinə iyulun 6-da Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları qeyri-rəsmi Zirvə görüşü zamanı bir daha hər kəs şahidlik etdi.

Azərbaycanın mədəniyyət paytaxtında keçirilən görüşdə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğız Prezidenti Sadır Japarovun, Macarıstanın Baş naziri Viktor Orbanın, Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmazın, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubançəkbək Ömrəliyevin, ümumiyyətlə türkdilli dövlətlərdən olan xeyli mötəbər şəxsin iştirak etməsi, burada Qarabağ Bəyannaməsini imzalamaları mühüm hadisə kimi tarixə yazıldı.

Zirvə görüşündəki çıxışında Prezident İlham Əliyev söylədi ki, türk dövlətlərinin rəhbərlərinin azad edilmiş torpaqlara səfərləri qardaşlıq həmrəyliyinə təzahürüdür: "Türkiyə Prezidenti Şuşa, Füzuli, Zəngilan və Cəbrayıl, Özbəkistan və Qazaxıstan prezidentləri Şuşa və Füzuliyə, Qırğızıstan Prezidenti Füzüli və Ağdama səfərlər etmişlər".

## Türk dünyası ailəsinin həmrəyliyi

Türk dövlətləri ilə hərtərəfli əlaqələr Azərbaycanın xarici siyasətində daim üstünlük təşkil edib. Hələ Vətən müharibəsinə qədərki dövrdə də ölkəmiz türkdilli dövlətlərlə yüksək səviyyəli əlaqələr quraraq, ümumilikdə bir amal - türk dünyasının birliyi naminə mühüm fəaliyyət göstərmişdir.

Qarabağ zəfəri isə "türk dünyası ailəsi"nin həmrəyliyi zirvəyə daşıyan müstəsna tarixi hadisə oldu və bu qələbə milli köklərimizə, ortaq dəyərlərimizə sıx bağlı olduğumuz türk xalqlarının, dövlətlərinin birgəliyini daha da möhkəmləndirdi. Qürurverici məqamlardandır ki, müharibənin 44 günü ərzində bütün türk dünyasının qolbi Azərbaycanla döyünür, zəfərlərimiz böyük coşquya səbəb olurdu.

Türk birliyinin güclənməsində qardaş Türkiyə və Azərbaycan arasında 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsinin də böyük əhəmiyyəti var. Bu gün Türk Dövlətləri Təşkilatı dünyadakı mövqeyini durmadan möhkəmləndirir və təşkilatın beynəlxalq güc kimi müəyyənləşdirilməsində möhür Prezident İlham Əliyevin xüsusi səyləri, təşəbbüsləri, əməli fəaliyyəti əsas rol oynayır.

Göründüyü kimi, türk dünyasının birliyi uğurlu bəhrələrinə verir. Qardaş xalqlar və ölkələr bir-birlərinə dəstək, arxa-dayaq duraraq bütün çətinliklərə qarşı təsirli mübarizə aparır, kədərdə də, sevincdə də bir yerdə olurlar.

Bu, 44 günlük Vətən müharibəsinin, Türkiyədə baş verən dənəşotli zəlzələnin, Qarabağ və Şərqi Zəngəzurdun bərpasına qardaş ölkələrin dəstəklərinin təmsilində də aydın görünür...

Yasəmən MUSAİYEV,  
"Azərbaycan"

## İki ildə 16 səfər

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri möhkəm təmələ əsaslanır

Tarixinin ən güdrətli Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri türk dünyası ilə münasibətlərin getdikcə daha da inkişaf etdirilməsi, türkdilli ölkələrlə qarşılıqlı faydalı əməkdaşlığın yüksək səviyyəyə çatdırılmasıdır.

Təbii ki, türk dünyası dedikdə, ilk növbədə, Mərkəzi Asiya ölkələri yada düşür. Çünki Şərqlə Qərbdə uzanan türk dünyası dövlətlərinin əksəriyyəti möhür bu regionda yerləşir.

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin inkişafı heç də təsadüfi xarakter daşmır. Ölkəmizin bu regionla əlaqələrinin genişlənməsində, heç şübhəsiz, nəqliyyat dəhlizləri də mühüm rol oynayır. Bu baxımdan Prezident İlham Əliyevin Mərkəzi Asiyada yerləşən ölkələrə mütəmadi səfərləri, həmçinin regional təşkilatların tədbirlərində fəxri qonaq qismində iştirakı ölkəmizin bu dövlətlər ilə əlaqələrinin dinamikasını nümayiş etdirir.

Avqustun 9-da Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçıları görüşündə iştirak edən Prezident İlham Əliyev bu məsələyə xüsusi olaraq toxunub. Son 2 ildə Mərkəzi Asiya ölkələrinə 16 dəfə səfər etdiyini, həmin müddətdə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan olan həmkarlarının Azərbaycana

ümumilikdə 15 dəfə səfərə gəldiklərini vurğulayan dövlətimizin başçısının fikirlərinə əsasən deyərək bildirib ki, möhür bu səfərlər zamanı imzalanmış sənədlər də ölkələr arasında əməkdaşlığın genişləndirilməsi üçün möhkəm təməl rolunu oynayır.

Son illərdə İlham Əliyevin Mərkəzi Asiya ölkələrində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin sammitlərində, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə toplantısında, Mərkəzi Asiya Dövlət Başçıları Meşvərat görüşlərində və digər tədbirlərdə iştirakı, eyni zamanda BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Programının - SPECA-nın Zirvə görüşünün Azərbaycanda keçirilməsi ölkəmizə artan marağın əyani təəcəssümüdür.

Ümumiyyətlə, bu gün Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında qarşılıqlı əlaqələrin inkişafı ŞƏT, TDT və MDB çərçivəsində formalaşır. Bu bir həqiqətdir ki, Vətən müharibəsindəki Zəfəri-

mizdən sonra Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı artmışdır. Ölkəmizin regionda nəqliyyat-logistika imkanlarının genişlənməsi, Şərqlə Qərbdə mütəmadi mülkiyyət qovşağına çevrilməsi diqqətləri Azərbaycana yönəldir. Təsədüfi deyil ki, Mərkəzi Asiya ölkələrində, bir qədər də uzağa nəzər salsaq, Çindən Avropaya gedən ən qısa və təhlükəsiz tranzit daşımalar möhür ölkəmizin ərazisindən həyata keçirilir ki, bu da Azərbaycana marağı getdikcə artırır.

Prezident İlham Əliyev bu məsələyə də toxunaraq vurğuladı ki, qarşılıqlı fəaliyyətin mühüm istiqamətlərindən biri də nəqliyyat-tranzit sahəsində əməkdaşlıqdır. Bakı-Tbilisi-Qars dəmir yolunun yükəşir-ma qabiliyyətinin 1 milyon tondan 5 milyon tonadək artırılması, Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması istiqamətində görülüş işləri, Xəzər dənizində Azərbaycanın ticarət donanması üçün yeni gəmilərin sifariş edilməsi, eləcə də Mərkəzi Asiya ölkələrində infrastruktur layihələrinin həyata keçirilməsi Orta dəhlizin praktiki cəhətdən önəmini daha da ar-

tırır. Qazaxıstan, Qırğızıstan və Özbəkistan ilə fəal şəkildə investisiya layihələri həyata keçirilir. Artıq Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan və Azərbaycan-Özbəkistan birgə investisiya fondları yaradılıb. Həyata keçirilən "Rəqəmsal İpək Yolu" layihəsi rəqəmsal infrastrukturun inkişafına və rəqəmsal təhlükəsizliyə töhfə verəcək.

Mərkəzi Asiya 80 milyondan çox əhaliyə və 3 milyon 882 min kvadratkilometr əraziyə malik regiondur. Bu bölgə dünya uran ehtiyatlarının 20, neft ehtiyatlarının 17,2, təbii qaz ehtiyatlarının 7 faizinə sahibdir. Regionun yerləşdiyi coğrafi mövqə Çin və digər Cənub-Şərqi Asiya ölkələri ilə Qafqaz, Türkiyə və Avropa arasında körpü rolunu oynayır, tranzit yollara və beynəlxalq marşrutlara nəzərət etmək imkanı verir. İnkişafın yeni mərhələsində olan Mərkəzi Asiya ölkələri Azərbaycan vasitəsilə yalnız Çinlə Avropa arasında tranzit rolunu oynamır, eyni zamanda özlərinin ixrac potensialını da reallaşdırmaq niyyətindədir ki, bu da rəsmi Bakı ilə əməkdaşlıqdan asılıdır.

Prezident İlham Əliyev, həmçinin Azərbaycanın beynəlxalq ictimaiyyətin yekdil

## Azərbaycan və Mərkəzi Asiya iqtisadi inteqrasiyanı genişləndirir

Prezident İlham Əliyevin Astana şəhərində Mərkəzi Asiya və Azərbaycan Respublikası dövlət başçıları görüşündə iştirakı Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında iqtisadi və ticarət əməkdaşlığının dərinləşdirilməsi istiqamətində əhəmiyyətli addımların atılmasına imkan yaradır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İTKM) AZƏRTAC-a verilən məlumata görə, görüşdə müzakirə olunan məsələləri şərh edən İTKM Türk Dünyası Araşdırma Mərkəzinin (TDAM) rəhbəri Vüsalə Cəfərova bildirdi ki, Azərbaycan və Mərkəzi Asiya xalqlarının tarixi qardaşlıq və strateji tərəfdaşlığı geoiqtisadi əməkdaşlığın inkişafına zəmin yaradır. Son dövrlər müşahidə olunan müntəzəm yüksək səviyyəli səfərlər ölkələr arasında əlaqələri daha da möhkəmləndirir.

"TDAM rəhbərinin sözlərinə görə, Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında körpü rolunu oynayaraq regional və global gücünü möhkəmləndirir, nəqliyyat və tranzit qovşağı kimi bölgədə əsas söz sahibinə çevrilir.



Nəqliyyat sahəsində həyata keçirilən əhəmiyyətli layihələr, Bakı-Tbilisi-Qars dəmir yolunun yükəşir-ma qabiliyyətinin 1 milyon tondan 5 milyon tonadək artırılması, Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması Orta dəhlizin əhəmiyyətini bir daha vurğulayır", - deyərək Vüsalə Cəfərova vurğulayıb.

Vüsalə Cəfərova Mərkəzi Asiya ölkələri ilə ticarət əlaqələrinə də toxunaraq qeyd edib ki, təkcə Azərbaycanla Qazaxıstan arasında 2023-cü ildə ticarət dövriyyəsi təxminən 467 milyon dollar təşkil edib ki, bu da əvvəlki illərlə müqayisədə əhəmiyyətli

bir artım idi: "Əsas ixrac məhsulları arasında Qazaxıstanın taxıl və Azərbaycanın nefti yer alır. 2023-cü ildə kənd təsərrüfatı sahəsində Qazaxıstan Azərbaycanla 1 milyon tondan çox taxıl ixrac edib ki, bu da əvvəlki ilə nisbətən 20 faizlik artım deməkdir. Bu ticarət Azərbaycanın ərzaq təhlükəsizliyi və bazar sabitliyi baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın "SOCAR" və Qazaxıstanın "KazMunayGas" şirkətləri arasında genişləndirilməkdə olan birgə müəssisələr Xəzər dənizi vasitəsilə neft ixracını artırmağı hədəfləyir və enerji təhlükəsizliyinin təminatı baxımından önəm kəsb edir. Qazaxıstan, Qırğızı-

stan və Özbəkistan ilə həyata keçirilən investisiya layihələri, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan və Azərbaycan-Özbəkistan birgə investisiya fondlarının yaradılması iri layihələrin reallaşdırılması baxımından təminat rolunu oynayır. Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə imzalanmış Əməkdaşlıq Memorandumu isə "yaşıl enerji" sahəsində əlaqələri möhkəmləndirəcək. Mərkəzi Asiya ölkələri ilə hazırda həyata keçirilən "Rəqəmsal İpək Yolu" layihəsi də region üçün böyük əhəmiyyətə malikdir. Bu layihə rəqəmsal infrastrukturun inkişafına, bu sahədə təhlükəsizliyin təmin edilməsinə, iqtisadi inteqrasiya və texnoloji inkişafın təşviqinə yönəlib".

TDAM rəhbəri əlavə edib ki, Prezident İlham Əliyevin Astana səfəri türkdilli dünyanın iqtisadi inteqrasiyası üçün mühüm əhəmiyyət kəsb edir. Enerji, nəqliyyat, müdafiə və rəqəmsal infrastruktur sahələrində əməkdaşlıq regionun iqtisadi və geosiyasi birliyinə gücləndirmək üçün vahid strategiyani əks etdirir. Bu inteqrasiya türkdilli dövlətlərin global rəqəbat qabiliyyətini artırmaq məqsədilə güclü iqtisadi blok yaratmağa xidmət edir.



## MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA



## Növbəti iclas

Avqustun 10-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə komissiyanın avqustun 8-də keçirilən iclasının protokolu təsdiq edilib. Sonra 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkonar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb. Seçki qanunvericiliyi ilə müəyyən olunmuş müddətdə və qaydada iclasa çıxarılan müraciətlər, beynəlxalq müşahidə missiyası təmsilçiləri, media mənsubları və maraqlı subyektlərin də iştirakı ilə komissiya üzvləri tərəfindən geniş müzakirə edildikdən sonra müvafiq qərarlar qəbul olunub.

Iclasın sonunda avqustun 9-dan start götürən seçkiqabağı təşviqatla bağlı proseslərin gedişi, təşviqat sub-



vektləri üçün yaradılmış hərtərəfli geniş imkanlar və Mərkəzi Seçki Ko-

missiyası tərəfindən ardıcıl, sistemli şəkildə reallaşdırılan layihələr diqqətə

çatdırılıb, deputatlığa namizədlər və müşahidəçilərə dair statistik gös-

təriçilər elan olunub, həmçinin cari məsələlərə baxılıb.

Məzahir PƏNAHOV:

"1052 nəfərin deputatlığa namizədliyi qeydə alınıb"

"Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkonar seçkilərdə iştirak üçün 1052 nəfərin deputatlığa namizədliyi qeydə alınıb".

AZƏRTAC xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın avqustun 10-da keçirilən iclasında söyləyib.

O bildirib ki, deputatlığa namizədliyini irəli sürənlərdən, sadəcə, 1420 nəfəri imza vərəqəsi alıb.

Rövzət QASIMOV:

"MSK bütün namizədləri qanunvericiliyin tələblərinə əməl etməyə çağırır"

"Mərkəzi Seçki Komissiyası (MSK) bütün namizədləri qanunvericiliyin tələblərinə əməl etməyə çağırır".

AZƏRTAC xəbər verir ki, bu sözləri "Seçki 2024" Müstəqil Media Mərkəzinə açıqlamasında Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov deyib.



Bütün namizədlərin bərabər şərtlərə əsaslanan təşviqat kampaniyalarının aparılması üçün qanunvericiliyin tələblərinə uyğun lazımı addımların atıldığını və geniş imkanların yaradıldığını bildiren R.Qasımov qeyd edib: "Bütün dairələrin ərazilərində müvafiq qurumlarla əməkdaşlıq şəraitində kifayət qədər, hətta artıqlaması ilə açıq və qapalı yer müəyyənləşdirilib. Respublika üzrə ümumilikdə 5506 açıq və qapalı yer ayrılıb. Həmin yerlər heç bir ödəniş tələb olunmadan təşviqat subyektlərinin sərəncamındadır. Namizədlər ayrılış yeri yerdə öz seçiciləri ilə sərbəst şəkildə görüşmək imkanına malikdirlər. Eyni zamanda deputatlığa namizədlər ödənişli seçkiqabağı təşviqatla qoşulmaqla bağlı MSK-ya müraciət etmiş 58 media qurumunda bərabərlik prinsipi əsasında və eyni şərtlərlə təşviqat da apara bilərlər".

"Bütün namizədlərdən təvəqemiz qanunvericiliyin tələblərinə uyğun, bir-birinə qarşılıqlı hörmət şəraitində təşviqat aparılmalıdır. Təşviqatın hədəfi digər namizədlərə qarşı kampaniya deyil, seçicilərə öz ismarışlarını çatdırmaqdan ibarət olmalıdır", - deyər R.Qasımov əlavə edib.

MSK sədrinin müavini namizədlərə də müraciət edərək bildirib: "Bütün namizədləri qanunvericiliyin tələblərinə əməl etməyə çağırırıq".

"Seçkiqabağı təşviqat prosesinə start verilib, seçicilər fəallıq nümayiş etdirirlər"

Seçkiqabağı təşviqat prosesinə start verilib. Seçicilər fəallıq nümayiş etdirirlər.

AZƏRTAC xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımov MSK-nın avqustun 10-da keçirilən iclasında söyləyib.

O bildirib ki, Yeni Azərbaycan Partiyası ödənişsiz efir vaxtı ilə əlaqədar 60-dan yuxarı əməkdaşını qeydiyyatdan keçirmişdi. Lakin sonradan bu hüquqdan imtina edib.

QƏRAR № 29/131

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 8 avqust tarixli iclas protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərara alır: Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2024-cü il 8 avqust tarixli iclasının protokolu təsdiq edilsin.

Sədr Məzahir Pənahov  
Katib Arifo Muxtarova  
Katib Mikayıl Rəhimov

10.08.2024

## MSK-nın sədri: "Parlament seçkiləri ilə əlaqədar 46 min 807 yerli müşahidəçi akkreditasiyadan keçib"

"Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkonar seçkilərdə müşahidəçi qismində iştirak etmək üçün indiyədək ümumilikdə 46 min 807 yerli müşahidəçi akkreditasiyadan keçib".

AZƏRTAC xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın avqustun 10-da keçirilən iclasında söyləyib.

O bildirib ki, bu müşahidəçilərdən 5715 nəfəri Mərkəzi Seçki Komissiyasında, 41 min 92-si isə dairə seçki komissiyalarında qeydiyyatdan keçib.

M.Pənahov deyib ki, növbədənkonar parlament seçkilərini müşahidə etmək üçün 29 beynəlxalq qurumdan və 46 ölkədən 267 nəfər akkreditə olunub.

QƏRAR № 29/132

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkonar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 8 avqust 2024-cü il tarixli 17 sayılı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkonar seçkilərdə 15 sayılı Yasamal birinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Humayzadə Oqtay Xudayat oğlu 8 avqust 2024-cü ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının 7 avqust 2024-cü il tarixli 25/73 sayılı Qərarını mübahisələndirmiş, həmin qərarın ləğv olunmasını və namizədliyinin qeydə alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) 112-ci, 112.1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması haqqında Təlimat"da nəzərdə tutulmuş müddətdə və qaydada verildiyindən, Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq rəy verilməsi və komissiyanın iclasında mahiyyəti üzrə baxılmışdır.

Araşdırma ilə bağlı şikayətçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onun

araşdırma prosesində və komissiyanın iclasında iştirakı təmin edilmişdir.

Dairə seçki komissiyası namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş O.X.Humayzadənin namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə 7 avqust 2024-cü il tarixli 25/73 sayılı Qərarını onunda əsaslandırmışdır ki, toplanmış 487 seçici imzası olan 10 ədəd imza vərəqəsi və onlara əlavə edilmiş digər seçki sənədləri dairə seçki komissiyasına təqdim edilmiş, imzaların hamısı komissiyanın nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən yoxlanılmış, həmin imzalardan 91-i qeyri-düzgün imza hesab edildiyindən namizədin qeydə alınmasından imtina edilmişdir.

Araşdırma prosesində namizəd O.X.Humayzadə tərəfindən təqdim edilmiş imza vərəqələri və onlara əlavə edilmiş digər seçki sənədləri dairə seçki komissiyasından tələb edilərək götürülmüş və Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupuna təqdim edilmişdir. İşçi qrupu tərəfindən təqdim edilmiş 9 avqust 2024-cü il tarixli protokol və ekspert rəyi ilə bir daha təsdiq edilmişdir ki, yoxlanılmış 487 ədəd seçici imzasından 91 ədəd seçici imzası qeyri-düzgündür. Belə ki, qeydiyyata alınmış imza əsas olmuş 11 ədəd imzanın Seçki Məcəlləsinin 56.2-ci maddəsinin tələbləri pozulmaqla 15 sayılı Yasamal birinci seçki dairəsinin ərazisindən kənar qeydə alınması, imza atdığı iddia edilən 80 seçicinin şəx-

siyyəti təsdiq edən sənədlərdəki məlumatların qeyri-düzgün olması öz təsdiqini tapmışdır.

Seçki Məcəlləsinin 59.2-ci maddəsinə görə, işçi qrupunun tərkibinə müvafiq orqanların mütəxəssisləri sırasından seçilən ekspertlərin rəyləri imza vərəqələrində olan seçicilərin məlumatlarının düzgün olub-olmamasını təsdiq edən əsas kimi qəbul edilir.

Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən, namizədin müdafiəsi üçün onun irəli sürülmüş seçki dairəsinin ərazisindən olan seçicilərin azı 450 imzası toplanmalıdır.

Seçki Məcəlləsinin 60.2.4-cü maddəsinin tələblərinə görə, namizədin müdafiəsi üçün təqdim edilmiş etibarlı (düzgün) seçici imzalarının lazımı saydan az olması namizədin qeydə alınmasından imtina üçün əsasdır.

Göstərilənlərlə müəyyən edilir ki, etibarlı (düzgün) seçici imzalarının sayı O.X.Humayzadənin namizədliyinin qeydə alınması üçün kifayət etmədiyindən dairə seçki komissiyasının onun namizədliyinin qeydə alınmasından imtina edilməsi barədə gəldiyi hüquqi nəticə Seçki Məcəlləsinin tələblərinə uyğun olmuşdur.

Beləliklə, namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş namizəd O.X.Humayzadənin müraciəti əsassız olduğundan təmin edilməməli, namizədliyin qeydə alınmasından imtinaya dair 15 sayılı Ya-

samal birinci seçki dairəsi dairə seçki komissiyasının 7 avqust 2024-cü il tarixli 25/73 sayılı Qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 56-cı, 57-ci, 58-ci, 59-cu, 60-cı, 112-ci, 112.1-ci, 147-ci və 148.1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması haqqında Təlimat"ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkonar seçkilərdə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Humayzadə Oqtay Xudayat oğlunun 8 avqust 2024-cü il tarixli 17 sayılı müraciəti əsassız olduğundan təmin edilməsin, 15 sayılı Yasamal birinci seçki dairəsi dairə seçki komissiyasının 7 avqust 2024-cü il tarixli 25/73 sayılı Qərarı dəyişdirilmədən saxlanılsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir Pənahov  
Katib Arifo Muxtarova  
Katib Mikayıl Rəhimov

10.08.2024

QƏRAR № 29/133

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkonar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 9 avqust 2024-cü il tarixli 21 sayılı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkonar seçkilərdə 19 sayılı Nərimanov birinci seçki dairəsi üzrə namizədliyi Azərbaycan Ümid Partiyası tərəfindən irəli sürülmüş Abbasov Elman Abdulla oğlu 9 avqust 2024-cü ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının 7 avqust 2024-cü il tarixli 22/64 sayılı Qərarını mübahisələndirmiş, həmin qərarın ləğv edilməsini və namizədliyinin qeydə alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) 112-ci, 112.1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması haqqında Təlimat"da nəzərdə tutulmuş müddətdə və qaydada verildiyindən, Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq rəy verilməsi və komissiyanın iclasında mahiyyəti üzrə baxılmışdır.

Araşdırma ilə bağlı şikayətçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onun araşdırma prosesində və komissiyanın iclasında iştirakı təmin edilmişdir.

Dairə seçki komissiyası namizədliyi Azərbaycan Ümid Partiyası tərəfindən irəli sürülmüş

E.A.Abbasovun namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə 7 avqust 2024-cü il tarixli 22/64 sayılı Qərarını onunda əsaslandırmışdır ki, toplanmış 499 seçici imzası olan 10 ədəd imza vərəqəsi və onlara əlavə edilmiş digər seçki sənədləri dairə seçki komissiyasına təqdim edilmiş, komissiyanın nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən imza vərəqələri yoxlanılarkən bəzi imzaların şübhə doğurduğu və bununla əlaqədar yoxlama aparılması zərurəti yarandıqdan sonra əlavə olaraq namizədin təqdim etdiyi imza vərəqələrindəki imzaların yoxlanılması üçün xətşünas ekspertlərin ayrılması barədə Mərkəzi Seçki Komissiyasına müraciət edilmişdir. Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupunun mütəxəssisləri sırasından xətşünas ekspertlər ayrılış və yoxlamaya təqdim edilmiş imza vərəqələrindəki imzaların düzgünlüyünün yoxlanılması barədə ekspertlərin rəylərindən və işçi qrupunun protokoldan görünür ki, yoxlamaya təqdim olunan 10 ədəd imza vərəqəsində olan 499 ədəd imzadan 420 ədəd imza yoxlanılmış, həmin imzalardan 297 ədəd imza qeyri-düzgün hesab olunmuşdur. Təqdim edilmiş etibarlı (düzgün) seçici imzalarının lazımı saydan az olması namizədin qeydə alınmasından imtina üçün əsasdır.

Araşdırma prosesində namizəd E.A.Abbasov tərəfindən təqdim edilmiş imza vərəqələri və ona əlavə edilmiş digər seçki sənədləri dairə seçki komissiyasından tələb edilərək götürülmüş, yenidən yoxlanılması üçün Mərkəzi Seçki Komissiyası

nəzdində fəaliyyət göstərən işçi qrupuna təqdim edilmişdir. Mübahisələndirilən və qeydiyyata alınmış imzaların üçü əsas olmuş imzalar digər xətşünas ekspertlər tərəfindən təkrar yoxlanılmış, 499 ədəd imzadan 297 ədəd imzanın etibarsız olması tərtib edilmiş 9 avqust 2024-cü il tarixli protokol və ekspert rəyi ilə bir daha öz təsdiqini tapmışdır.

Seçki Məcəlləsinin 59.2-ci maddəsinə görə, işçi qrupunun tərkibinə müvafiq orqanların mütəxəssisləri sırasından seçilən ekspertlərin rəyləri imza vərəqələrində olan məlumatların düzgün olub-olmamasını təsdiq edən əsas kimi qəbul edilir.

Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən, namizədin müdafiəsi üçün onun irəli sürülmüş seçki dairəsinin ərazisindən seçicilərin azı 450 imzası toplanmalıdır.

Seçki Məcəlləsinin 60.2.4-cü maddəsinin tələblərinə görə, namizədin müdafiəsi üçün təqdim edilmiş etibarlı (düzgün) seçici imzalarının lazımı saydan az olması namizədin qeydə alınmasından imtina üçün əsasdır.

Göstərilənlərlə müəyyən edilir ki, etibarlı (düzgün) seçici imzalarının sayı E.A.Abbasovun namizədliyinin qeydə alınması üçün kifayət etmədiyindən dairə seçki komissiyasının onun namizədliyinin qeydə alınmasından imtina edilməsi barədə gəldiyi hüquqi nəticə Seçki Məcəlləsinin tələblərinə uyğun olmuşdur.

Beləliklə, namizədliyi Azərbaycan Ümid Partiyası tərəfindən irəli sürülmüş E.A.Abbasovun müraciəti əsassız olduğundan təmin edilməməli,

namizədliyin qeydə alınmasından imtinaya dair 19 sayılı Nərimanov birinci seçki dairəsi dairə seçki komissiyasının 7 avqust 2024-cü il tarixli 22/64 sayılı Qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 56-cı, 57-ci, 58-ci, 59-cu, 60-cı, 112-ci, 112.1-ci, 147-ci, 148.1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması haqqında Təlimat"ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkonar seçkilərdə namizədliyi Azərbaycan Ümid Partiyası tərəfindən irəli sürülmüş Abbasov Elman Abdulla oğlunun 9 avqust 2024-cü il tarixli 21 sayılı müraciəti əsassız olduğundan təmin edilməsin, 19 sayılı Nərimanov birinci seçki dairəsi dairə seçki komissiyasının namizədliyinin qeydə alınmasından imtinaya dair 7 avqust 2024-cü il tarixli 22/64 sayılı Qərarı dəyişdirilmədən saxlanılsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir Pənahov  
Katib Arifo Muxtarova  
Katib Mikayıl Rəhimov

10.08.2024



## MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA



QƏRAR № 29/134

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənəkar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 9 avqust 2024-cü il tarixli 20 sayılı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənəkar seçkilərdə 84 sayılı Füzuli seçki dairəsindən namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülmüş Kazımov Osman Əlişirin oğlu 9 avqust 2024-cü ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək namizəd kimi qeyd alınmasından imtinaya dair dairə seçki komissiyasının 7 avqust 2024-cü il tarixli 23/56 sayılı Qərarını mübahisələndirmiş, həmin qərarın ləğv edilməsini və müvafiq tədbir görülməsini xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"da nəzərdə tutulmuş müddətdə və qaydada verildiyindən Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq rəy verilməsi və komissiyanın iclasında baxılmışdır.

Araşdırma ilə bağlı şikayətçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması ona izah edilmiş, onun komissiyanın iclasında iştirakı təmin edilmişdir.

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənəkar seçkilərdə 84 sayılı Füzuli seçki dairəsi üzrə O.Ə.Kazımovun namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülmüş və dairə seçki komissiyasının 22 iyul 2024-cü il tarixli 13/31 sayılı Qərarı ilə namizədliyi təsdiq edilmişdir.

Namizəd O.Ə.Kazımov tərəfindən namizədliyin qeyd alınması üçün toplanmış seçici imzaları olan imza vərəqələri və onlara əlavə edilmiş digər seçki sənədləri 31 iyul 2024-cü il tarixdə dairə seçki komissiyasına təqdim edilmişdir.

Dairə seçki komissiyası 7 avqust 2024-cü il tarixdə 23/56 sayılı qərarı ilə O.Ə.Kazımovun namizəd kimi qeyd alınmasından imtinaya dair 84 sayılı Füzuli seçki dairəsi dairə seçki komissiyasının 7 avqust 2024-cü il tarixli 23/56 sayılı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 58-ci, 60-cı, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənəkar seçkilərdə namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülmüş Kazımov Osman Əlişirin oğlunun 9 avqust 2024-cü il tarixli 20 sayılı müraciəti əsassız olduğundan təmin edilməsin, 84 sayılı Füzuli seçki dairəsi dairə seçki komissiyasının 7 avqust 2024-cü il tarixli 23/56 sayılı Qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir Pənahov  
Katib Arifə Muxtarova  
Katib Mikayıl Rəhimov

10.08.2024

QƏRAR № 29/135

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənəkar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 8 avqust 2024-cü il tarixli 18 sayılı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənəkar seçkilərdə Azərbaycan Ümid Partiyası tərəfindən namizədliyi 80 sayılı Lerik-Astara seçki dairəsi üzrə irəli sürülmüş Əliyev Ramin Arif oğlu 8 avqust 2024-cü ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək, onun namizəd kimi qeyd alınmasından imtinaya dair dairə seçki komissiyasının 6 avqust 2024-cü il tarixli 20/75 sayılı qərarını mübahisələndirmiş, həmin qərarın ləğv olunmasını və namizədliyinin qeyd alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"da nəzərdə tutulmuş müddətdə və qaydada verildiyindən, Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq rəy verilməsi və komissiyanın iclasında mahiyyəti üzrə baxılmışdır.

Araşdırma ilə bağlı şikayətçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onun araşdırma prosesində və komissiyanın iclasında iştirakı təmin edilmişdir.

Dairə seçki komissiyası namizədliyi Azərbaycan Ümid Partiyası tərəfindən irəli sürülmüş R.A.Əliyevin namizəd kimi qeyd alınmasından imtinaya dair 6 avqust 2024-cü il tarixli 20/75 sayılı qərarını onunla əsaslandırmışdır ki, toplanmış 499 seçici imzası olan 10 ədəd imza vərəqəsi və onlara əlavə edilmiş digər seçki sənədləri dairə seçki komissiyasına təqdim edilmiş, komissiyanın nəzdində fəaliyyət göstərən işçi qrupu imza vərəqələrini yoxlayarkən dairə seçki komissiyasına

daxil olmuş bir sıra vətəndaşların müraciətləri əsasında bəzi imzaların yoxlanılmasına zərurət yarandığını nəzərə alaraq namizədin təqdim etdiyi imza vərəqələrindəki imzaların yoxlanılması üçün xətşünas ekspertlərin ayrılması barədə Mərkəzi Seçki Komissiyasına müraciət etmişdir. Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən işçi qrupunun mütəxəssisləri sırasından xətşünas ekspertlər ayrılaraq və yoxlamaya təqdim edilmiş imza vərəqələrindəki imzaların düzgünlüyünün yoxlanılması barədə ekspertlərin rəyindən və işçi qrupunun protokolundan görünür ki, yoxlamaya təqdim olunan 10 ədəd imza vərəqəsində olan 499 ədəd imzadan 180 ədəd imza yoxlanılmış, həmin imzalardan 102 ədəd imza qeyri-düzgün hesab olunmuşdur. Təqdim edilmiş etibarlı (düzgün) seçici imzalarının lazım olan saydan az olması namizədin qeyd alınmasından imtinaya üçün əsas olmuşdur.

Araşdırma prosesində namizəd R.A.Əliyev tərəfindən təqdim edilmiş imza vərəqələri və ona əlavə edilmiş digər seçki sənədləri dairə seçki komissiyasından tələb edilərək götürülmüş və təkrar olaraq yoxlanılması üçün Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupuna təqdim edilmişdir. Mübahisələndirilən və qeydiyyata alınmış imtinaya üçün əsas olmuş seçici imzaları təkrarən digər xətşünas ekspertlər tərəfindən yoxlanılmış, imzalar üzrə əvvəl aparılmış ekspertizanın nəticəsi bir daha öz təsdiqini tapmışdır.

Seçki Məcəlləsinin 59.2-ci maddəsinə görə, işçi qrupunun tərkibinə müvafiq orqanların mütəxəssisləri sırasından cəlb edilən ekspertlərin rəyləri imza vərəqələrində olan məlumatların düzgün olub-olub olmadığını təsdiq edən əsas kimi qəbul edilir.

Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən, namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır.

Seçki Məcəlləsinin 60.2.4-cü maddəsinin tələbinə görə, namizədin müdafiəsi

üçün təqdim edilmiş etibarlı (düzgün) seçici imzalarının lazımı saydan az olması namizədin qeyd alınmasından imtinaya üçün əsasdır.

Göstərilənlərə müəyyən edilir ki, etibarlı (düzgün) seçici imzalarının sayı R.A.Əliyevin namizədliyinin qeyd alınması üçün kifayət etmədiyindən dairə seçki komissiyasının onun namizədliyinin qeyd alınmasından imtinaya dair 6 avqust 2024-cü il tarixli 20/75 sayılı qərarı dəyişdirilmədən saxlanılmışdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 56-cı, 57-ci, 58-ci, 59-cu, 60-cı, 112-ci, 112-1-ci, 147-ci və 148.1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənəkar seçkilərdə Azərbaycan Ümid Partiyası tərəfindən namizədliyi 80 sayılı Lerik-Astara seçki dairəsi üzrə irəli sürülmüş Əliyev Ramin Arif oğlunun 8 avqust 2024-cü il tarixli 18 sayılı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 6 avqust 2024-cü il tarixli 20/75 sayılı qərarı dəyişdirilmədən saxlanılsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir Pənahov  
Katib Arifə Muxtarova  
Katib Mikayıl Rəhimov

10.08.2024

QƏRAR № 29/136

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənəkar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 8 avqust 2024-cü il tarixli 16 sayılı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənəkar seçkilərdə 11 sayılı Binəqədi-Qaradağ seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş İbrahimli Qorxmaz Əbülfəz oğlu 8 avqust 2024-cü ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək, namizəd kimi qeyd alınmasından imtinaya dair dairə seçki komissiyasının 8 avqust 2024-cü il tarixli 25/74 sayılı Qərarını mübahisələndirmiş, həmin qərarın ləğv olunmasını və namizədliyinin qeyd alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənəkar seçkilərdə namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülmüş Kazımov Osman Əlişirin oğlunun 9 avqust 2024-cü il tarixli 20 sayılı müraciəti əsassız olduğundan təmin edilməsin, 84 sayılı Füzuli seçki dairəsi dairə seçki komissiyasının 7 avqust 2024-cü il tarixli 23/56 sayılı Qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Seçki Məcəlləsinin 60.2.4-cü maddəsinin tələbinə görə, namizədin müdafiəsi üçün təqdim edilmiş etibarlı (düzgün) imzaların lazımı saydan az olması namizədin qeyd alınmasından imtinaya üçün əsasdır.

Göstərilənlərə müəyyən edilir ki, etibarlı (düzgün) imzaların sayı Q.Ə.İbrahimlinin namizədliyinin qeyd alınması üçün kifayət etmədiyindən, dairə seçki komissiyasının onun namizədliyinin qeyd alınmasından imtinaya dair dairə seçki komissiyasının 8 avqust 2024-cü il tarixli 25/74 sayılı Qərarı dəyişdirilmədən saxlanılmışdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 119.4-cü, 28.2-ci, 57-ci, 59-cu, 60-cı, 112-ci, 112-1-ci, 147-ci və 148.1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənəkar seçkilərdə 11 sayılı Binəqədi-Qaradağ seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş İbrahimli Qorxmaz Əbülfəz oğlunun 8 avqust 2024-cü il tarixli 16 sayılı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 8 avqust 2024-cü il tarixli 25/74 sayılı Qərarı dəyişdirilmədən saxlanılsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir Pənahov  
Katib Arifə Muxtarova  
Katib Mikayıl Rəhimov

10.08.2024

QƏRAR № 29/137

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənəkar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 9 avqust 2024-cü il tarixli 19 sayılı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənəkar seçkilərdə 27 sayılı Sabuncu ikinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Allahverdiyev Ramin Novruzali oğlu 9 avqust 2024-cü ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək namizəd kimi qeyd alınmasından imtinaya dair dairə seçki komissiyasının 7 avqust 2024-cü il tarixli 23/70 sayılı Qərarını mübahisələndirmiş, həmin qərarın ləğv edilməsini və namizədliyinin qeyd alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"da nəzərdə tutulmuş müddətdə və qaydada verildiyindən Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq rəy verilməsi və komissiyanın iclasında iştirakı təmin edilmişdir.

Araşdırma ilə bağlı şikayətçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onun araşdırma prosesində və komissiyanın iclasında iştirakı təmin edilmişdir.

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənəkar seçkilərdə 27 sayılı Sabuncu ikinci seçki dairəsi üzrə R.N.Allahverdiyevin namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş və dairə seçki komissiyasının 15 iyul 2024-cü il tarixli 09/25 sayılı Qərarı ilə namizədliyi təsdiq edilmişdir.

Namizəd R.N.Allahverdiyev tərəfindən namizədliyinin qeyd alınması üçün toplanmış seçici imzaların lazımı saydan az olması namizədin qeyd alınmasından imtinaya üçün əsas olmuşdur. Təqdim edilmiş etibarlı (düzgün) seçici imzalarının sayı R.N.Allahverdiyevin namizədliyinin qeyd alınması üçün kifayət etmədiyindən dairə seçki komissiyasının 15 iyul 2024-cü il tarixli 09/25 sayılı Qərarı ilə namizədliyi təsdiq edilmişdir.

Seçki Məcəlləsinin 59.2-ci maddəsinə görə, işçi qrupunun tərkibinə müvafiq orqanların mütəxəssisləri sırasından cəlb edilən ekspertlərin rəyləri imza vərəqələrində olan məlumatların düzgün olub-olub olmadığını təsdiq edən əsas kimi qəbul edilir.

Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən, namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır.

mədxil olan və xərclənən vəsait birinci ilkin maliyyə hesabında göstərilmişdir.

Göstərilənlərə əsasən müəyyən edilir ki, əmlak barədə məlumatda ümumi birgə mülkiyyət hüququ ilə müəyyən edilmiş olan torpaq sahələrinin göstərməsinə görə R.N.Allahverdiyevin namizədliyi qeyd alınmasından imtinaya dair dairə seçki komissiyasının qərarı əsaslı olmuşdur.

Araşdırma ilə namizədin qeyd alınması üçün etibarlı imzaların kifayət etmədiyini təsdiqini tapmamışdır.

Araşdırmanın nəticəsi olaraq namizəd tərəfindən namizədliyinin qeyd alınması üçün təqdim olunan seçki sənədlərində əmlak barədə məlumatların göstərilməməsi təsdiqini tapdığından müraciət əsassız hesab edilərək təmin edilməmiş, R.N.Allahverdiyevin namizədliyi qeyd alınmasından imtinaya dair 27 sayılı Sabuncu ikinci seçki dairə seçki komissiyasının 7 avqust 2024-cü il tarixli 23/70 sayılı qərarı dəyişdirilmədən saxlanılmışdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 119.4-cü, 28.2-ci, 58-ci, 59-cu, 60-cı, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənəkar seçkilərdə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Allahverdiyev Ramin Novruzali oğlunun 9 avqust 2024-cü il tarixli 19 sayılı müraciəti əsassız olduğundan təmin edilməsin, 27 sayılı Sabuncu ikinci seçki dairə seçki komissiyasının 7 avqust 2024-cü il tarixli 23/70 sayılı Qərarı dəyişdirilmədən saxlanılsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir Pənahov  
Katib Arifə Muxtarova  
Katib Mikayıl Rəhimov

10.08.2024





# İŞİMİZ, GÜZƏRANIMIZ



**Azərbaycan beynəlxalq ələmə sürətlə integrasiya olunan, dinamik iqtisadi inkişafını və etibarlı siyasi sabitliyini təmin edən müstəqil dövlətdir. Təsədüfi deyil ki, ölkəmizin rolu və iştirakı olmadan regionda hər hansı layihənin uğur qazanması mümkün deyil. Bunun da öz növbəsində kifayət qədər ciddi səbəbləri var.**

Sovetlər Birliyinin dağılması, ümumi daxili məhsulun (ÜDM) artımının zəifləməsi və iqtisadi durğunluğun keçmiş imperiyanın süqutunda mühüm rol oynadığını nəzərə alsaq, yenidən müstəqillik qazanan ittifaq ölkələrinin qarşısında iqtisadi inkişafı, əhalinin sosial-iqtisadi rifahını təmin etmək kimi çətin missiya dayanır. Necə ki, Ulu Öndər Heydər Əliyev deyirdi: "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!"

Sabitliyi və ərazi bütövlüyünü təmin etmək, beynəlxalq münasibətlər sistemində öz yerini tutmaq, regional proseslərdə aparıcı güc mərkəzinə çevrilmək və buna zəmin hazırlamaq, bilavasitə ölkə iqtisadiyyatının gücləndirilməsindən keçirdi.

1993-cü ildə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev idarəetməyə geniş və çoxvektorlu iqtisadi islahatları başladı. Baxmayaraq ki, ona qarşı böyük təzyiqlər vardı, məkrli xarici qüvvələr ölkəmizi parçalamağa çalışır və daxildə separatçı meyillər baş qaldırırdı, lakin bu məhrumiyyətlərə rəğmən, Heydər Əliyev bütün gücünü Azərbaycanın iqtisadi qüdrətini artırmağa yönəltdi. Hər bir təzyiç, təhdid Ümmümilli Lideri də mütəəddəd mis-

siyanı həyata keçirməkdən yandıra bildi. Ulu Öndər Heydər Əliyev iqtisadi islahatlar dedikdə, Azərbaycan iqtisadiyyatını bazar iqtisadiyyatı yolu ilə irəli aparmaq, özəl bölmənin fəaliyyətini genişləndirmək və özəlşədirməni həyata keçirmək, sahibkarlığa geniş imkanlar yaratmaq və dünya iqtisadiyyatına integrasiyanı nəzərdə tutdu.

Ümummilli Lider Heydər Əliyevin ölkəəhəmiyyətli nailiyyətlərindən biri də məhz enerji siyasəti ilə bağlıdır. Azərbaycanın neftinin dünya bazarına çıxarılması, əldə olunan gəlirlə milli büdcəni bərpa etmək, möhkəmləndirmək, əhalinin sosial səviyyəsini yüksəltməklə həyata keçirilən uğurlu iqtisadi siyasətin notəsi idi.

1994-cü il sentyabrın 20-də Bakıda Güllüstan sarayında Xəzər Azərbaycan sektorundakı "Azəri", "Çıraq", "Günəşli" yataqlarının dərün su qatlarında neftin birgə işlənməsi haqqında müqavilə imzalandı. Müqavilə neft sahəsində Ulu Öndər Heydər Əliyevin qazandıqı uğurların hələ başlanğıcı idi. Azərbaycan üçün həyati əhəmiyyəti olan bu müqavilə həm respublikanın daxilində sabitliyin bərqərar olunmasında, həm

də xarici siyasətdə uğurların əldə edilməsində müstəsna rol oynadı.

"Əsrin müqaviləsi"nin imzalanması ilə yanaşı, hasil olacaq neftin dünya bazarına çıxarılması üçün olverişli marşrutun axtarılıb tapılması da mühüm əhəmiyyət kəsb edirdi. Ulu Öndər Azərbaycan neft kəmərinin çoxvariantlılığı ideyası ilə çıxış edərək Bakı-Supsa kəmərinin işə salınmasına, eyni zamanda "Əsrin müqaviləsi" çərçivəsində hasil oluna-

caq əsas neftin növlü üçün "Bakı-Tbilisi-Ceyhan" neft kəmərinin inşası üçün danışıqların intensivləşdirilməsinə nail oldu. 1998-ci il oktyabrında Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin inşası haqqında dair hökumətlərə razılıq saziş imzalandı. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə ABŞ, Böyük Britaniya, Norveç, Rusiya, Türkiyə, Sudiyyə Ərəbistanı, Yunanıstanın iri neft şirkətləri daxil olan konsorsiumu arasında 30 illik saziş imzalandı. Dünyanın ən qabaqçıl neft şirkətləri Azərbaycanın neft, neft-maşınqayırma sənayesinə müasir texnologiyalar gətirdilər. Həyata keçirilən tədbirlər notəsi kimi Qərbi bazarların ixrac edən Azərbaycan qısa müddətdə böyük iqtisadi dividendlərə nail oldu. Ümummilli Lider

1998-ci ilin dekabrında qiy-mətləndirmə fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin, iqtisadi alimlərin Azərbaycan Qiy-mətləndiricilər Cəmiyyətini yaratmaları, qurumun bu sahədə fəaliyyət göstərən müəssisələri öz ətrafına toplaması, beynəlxalq qiy-mətləndirmə standartlarının ölkəmizdə tətbiqi, peşəkar qiy-mətləndirmə mütəxəssislərinin yetişdirilməsi əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün də onun layiqli varisi, Prezident İlham Əliyev tərəfindən uğurla təmin edilən iqtisadi uğurlarımız vacib komponentlərdən biridir. Bununla bağlı "Borç öhdəlikləri və ssudalar üzrə təminat

## "Əsrin müqaviləsi"ndən əsrin zəfərinə İqtisadiyyatı güclü olan dövlət hər bir nailiyyətə qadirdir

Azərbaycan qazının dünya bazarlarına çıxarılması üçün nəzərdə tutulan və regionun kifayət qədər əhəmiyyətli layihəsi hesab olunan Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin də təməlini qoydu, eyni zamanda neft gəlirlərinin şəffaf xərclənməsi və gələcək nəsillərə saxlanılması məqsədi ilə Dövlət Neft Fondunun yaradılması kimi xidmətləri ilə də yadda qaldı.

Ulu Öndər Heydər Əliyevin fərmanı ilə sovetlər dövründən miras qalan dövlət əmlakının özəlşədirilməyə çıxarılması və əsas payçılar qismində vətəndaşların tanınması, "Daşınmaz əmlakın dövlət reyestri", "Qiy-mətləndirmə haqqında" Azərbaycan Respublikası qanunlarının qəbulu vətəndaşların mülkiyyət hüquqlarının qorunmasına xidmət edirdi. Yenidən təşəkkül tapan əmlak qiy-mətləndirmələri zamanı hüquqi bazanın işlənilməsinə diqqət deyildi. Zərərli və mütəxəssislərinin bu prosese cəlbli işə sektorun qarşısında geniş imkanlar açdı.

1998-ci ilin dekabrında qiy-mətləndirmə fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin, iqtisadi alimlərin Azərbaycan Qiy-mətləndiricilər Cəmiyyətini yaratmaları, qurumun bu sahədə fəaliyyət göstərən müəssisələri öz ətrafına toplaması, beynəlxalq qiy-mətləndirmə standartlarının ölkəmizdə tətbiqi, peşəkar qiy-mətləndirmə mütəxəssislərinin yetişdirilməsi əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün də onun layiqli varisi, Prezident İlham Əliyev tərəfindən uğurla təmin edilən iqtisadi uğurlarımız vacib komponentlərdən biridir. Bununla bağlı "Borç öhdəlikləri və ssudalar üzrə təminat

ni qiy-mətləndirilməsi", "Əmlak və sair hüquqların qiy-mətləndirilməsi", "İntellektual mülkiyyətin qiy-mətləndirilməsi", "Bazar dəyəri qiy-mətləndirilməsi bazası kimi", "Qiy-mətləndiricilərin peşə etikası kodeksi", "Qiy-mətləndiricilərin qiy-mətləndirilməsi", "Daşınmaz əmlakın qiy-mətləndirilməsi", "İnvestisiya proqramlarının qiy-mətləndirilməsi" və digər sənəd və proqramların işlənilməsi bunun bariz nümunəsidir.

Azərbaycan qiy-mətləndiriciləri öz fəaliyyət tarixinin çox məsluqiyyəti və önməli dövrələrini yaşayırlar. 2022-ci ilin may ayında keçirilmiş hesabat-seçki konfransından sonra start alan yeni dövrdə sektorun problemləri və onların həlli yolları dövlət qurumlarının diqqətinə daha ardıcıl formada çatdırıldı. Qiy-mətləndiricilər Cəmiyyətinin fəaliyyətində xüsusi aktivlik hiss edildi. AQC beynəlxalq əlaqələrinin gücləndirilməsi, Prezident İlham Əliyevin tərk-dövlətlərinin birləşməsinə nail oluması istiqamətində aparıldığı siyasətin dəstəklənməsi çəvrildi. Məhz Azərbaycanın təşəbbüsü ilə türk dövlətlərinin qiy-mətləndiriciləri arasında dərin inteqrasiyaya start verildi. Bütün bu uğurların fonunda dövlət başçısı tərəfindən 2023-cü il dekabrın 30-da yeni "Qiy-mətləndirmə fəaliyyəti haqqında" Qanun təsdiq olundu. Bu addımı yeni il öncəsi ölkə qiy-mətləndiricilərinin fəaliyyətinə verilməmiş yüksək dəyər kimi qəbul etdik. Sözügedən qanuna əsasən, yaxın müddətdə Azərbaycan Qiy-mətləndiricilər Palatasının təsis edilməsi planlaşdırılır. Sözsüz ki, bu fakt əsası Ulu Öndər Heydər Əliyev tərəfin-

dən qoyulan və bu gün də onun layiqli davamçısı İlham Əliyev tərəfindən inkişaf etdirilən iqtisadi siyasətin, institusional və çoxvektorlu islahatların bir nümunəsi kimi qiy-mətləndirmə sektorunda qeyri-əlmi yanaşmanın aradan qaldırılması, sektorun yenidən və sağlam şəkildə dizayn olunmasında mühüm mərhələ olacaq.

Ulu Öndər Heydər Əliyevin irsinin ən layiqli davamçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qüdrətli ölkəyə, regionun lider, dünyanın isə önməli bir dövlətinə çevrilib. Ermənistanın siyasi rəhbərliyi ölkəsinin əhalisinin sayını azaltmışdı, onların sosial səfaletindən kütləvi şəkildə mü-hacirətə üz tutmasına sərait yaratmışdı illərdə Azərbaycan öz iqtisadi, hərbi, siyasi qüdrətini artırır, gələcək qələbə üçün tərxiz zəmin yaradırdı. Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında bildirdiyi ki, biz torpaqlarımızı işğaldan azad edəcəyik. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfər Ümmümilli Lider Heydər Əliyevin başlatdığı və cənab Prezident İlham Əliyevin davam etdirdiyi praqmatik, rasionl, montiqli siyasətin məntiqli yekunu idi.

Bu gün Azərbaycan iqtisadiyyatı yeni dövrə qədəm qo-yub. Ölkəmizin iqtisadi qüdrəti getdikcə daha da güclənir. Əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin yeni yüksəliş strategiyasına uyğun olaraq davamlı və inklüziv iqtisadi inkişaf ölkəmizə çox böyük dividendlər qazandıracaq.

**Vüqar ORUC,**  
*Azərbaycan Qiy-mətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiy-mətləndiricilər Birliqləri Şurasının Prezidenti*

## Avqustun 15-dən etibarən Azərbaycanda internetin sürəti 2,5 dəfə artırılacaq

"Aztelekom" MMC və "Bakı Telefon Rabitəsi" MMC vətəndaşların həyat keyfiyyətini artırılmasına töhfəsini vermək üçün ölkədə rəqəmsal imkanlara çıxışı təmin edən genişzolaqlı həllər təqdim etməyi hədəfləyir və bunun üçün əhəmiyyətli infrastruktur təkmilləşdirmələri həyata keçirir.

Bu barədə

AZƏRTAC-ın sorğusuna cavab olaraq "Aztelekom" və "Bakı Telefon Rabitəsi" MMC-lərdən bildirilib. Məlumat əsasən, aparılan infrastruktur



təkmilləşdirmələrinin məqsədi vətəndaşların yüksək sürətli internetə artan tələbatının qarşılınması və daha yüksək keyfiyyətli internet xidmətlərindən faydalanmasıdır.

"Qiy-mət siyasətimiz müştəriyə daha yüksək sürət və Mbit həcminə görə mümkün optimal qiy-mət təklif etmək şərti ilə bazar tələblərinə uyğun formalaşdırılıb. Şirkətimiz bazar konjunkturasını resurslarımızın səmərəli istifadə olunması, ümumi iqtisadi vəziyyəti və şirkətin maliyyə dayanıqlılığını, habelə xidmət keyfiyyətini müdumət artırılması kontekstində davamlı şəkildə dəyərləndirir. Xidmət sürətini və qiy-mət təkliflərimiz barədə məlumatlar "İnformasiya əldə etmək haqqında" Qanunun tələblərinə müvafiq olaraq 30 gün əvvəldən şirkətin rəsmi veb-saytında ("Aztelekom", "Baktelecom") dərc edilir.

Belə ki, abunəçilərin genişzolaqlı internetə artan tələbatını nəzərə alaraq, tarif paketlərində sürət 2,5 dəfə artırılacaq. Yeni tariflərdə abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayacaq və hər Mbit/s üçün ödəniş məbləği 0,45 AZN-dən 0,25 AZN-ə endiriləcək", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, "Aztelekom" və "Bakı Telefon Rabitəsi" (Baktelecom) MMC-lərin abunəçilərinin xidmətə qoşulma tarixi və ya qoşulduğu paketin yenilənmə tarixi avqustun 15-dək olubsa, növbəti hesablaşma dövründə həç bir əlavə ödəniş etmədən mövcud GPON (Gigabit Passive Optical Network - Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifi ilə davam edəceklər. "Abunəlik müddəti avqustun 10-da yenicən müştəriyə növbəti hesablaşma dövrünə qədər 40 Mbit/s, 60 Mbit/s və 100 Mbit/s tarif paketlərinə həç bir əlavə ödəniş olunmadan əvvəlki şərtlərlə davam edəceklər. Abunəçilər əvvəlcədən ödəniş etdikləri üçün mövcud tariflərlə davam edəcək və əlavə borc yaranmayacaq", - deyə məlumatda qeyd olunub.

Qarabağda reallaşdırılan işlər barədə suala cavab olaraq bildirilib ki, işğaldan azad olmuş ərazilərdə telekommunikasiya xidmətlərinin təmin edilməsi istiqamətində işlər "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində Böyük Qayıdış dair I Dövlət Programı"na müvafiq olaraq həyata keçirilir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən "Onlayn Azərbaycan" layihəsi çərçivəsində ümumilikdə ölkədə 2,7 milyon təsərrüfatın genişzolaqlı internetə çıxışı təmin olunub. Sözügedən layihə çərçivəsində 2024-cü ilin sonunadək ölkə ərazisində bütün ev təsərrüfatı, biznes obyektlərinin GPON və digər genişzolaqlı texnologiyalar vasitəsilə genişzolaqlı internetə təmin edilməsi, yüksək sürətli internetdən istifadəni genişləndirilməsi və sabit genişzolaqlı internet abunəçilərinin faizinin artırılması planlaşdırılıb.

## Ağdam Sənaye Parkında yeni istehsal sahəsi yaradılır

"Xtra Plast" MMC-yə İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti statusu verilib.



İZİA-dan AZƏRTAC-ə bildirilib ki, müəssisədə plastik tara istehsalı həyata keçiriləcək. İnvestisiya dəyəri 3,8 milyon manat olan müəssisədə 20 nəfər işlə təmin ediləcək. İstehsal olunan məhsulların daxili bazarla satılması nəzərdə tutulur.

## Naxçivanda alternativ mənbələrdən əldə edilən elektrik enerjisinin həcmi artıb



**Naxçivanda 2023-cü ilin iyul ayı ilə müqayisədə alternativ enerji mənbələrindən hasil olunan enerjinin payı artıb.**

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin Mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, cari ilin iyul ayında istehsal olunan ümumi elektrik enerjisinin 46,92 faizi alternativ və bərpaolunan enerji mənbələrinin payına düşüb.

Elektrik enerjisi istehsalı istilik elektrik stansiyalarında (İES) 28 097 000 kilovat-saat, su elektrik stansiyalarında (SES) 18 636 208 kilovat-saat, alternativ və bərpaolunan mənbələr üzrə isə 6 199 816 kilovat-saat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə alternativ mənbələrdən hasil olunan enerjinin payı 11,57 faiz artıb.

## Hazırda bir sıra dünyəvi neft-qaz şirkətləri üçün təbii qazın istifadəsi üçün layihələrin bərpaolunan enerji layihələri ilə genişləndirilir. Cəbrayıl rayonunda "Şəfəq" Günəş-Elektrik Stansiyası inşa ediləcək BP bunlardan biridir.

BP ölkəmizdə karbohidrogenlərin hasilatı və ixracı üzrə ən iri layihələrin əməliyyatçısıdır. Bu şirkət "Şəfəq" in də operatoru olacaq və hazırda stansiyanın tikinti işləri start əvvəlinə çatıb. Bu enerji obyektinin bir əhəmiyyəti odur ki, işğaldan azad olmuş ərazilərimizdə inşa ediləcək. Bu ərazilər - 10 min kvadratkilometr sahə Prezident İlham Əliyev tərəfindən "yaşıl enerji" zonası elan olunub. Ona görə də "Şəfəq" in tikintisi həm bu məqsədin gerçəkləşməsinə əhəmiyyətli rol oynayacaq, həm də ümumən Qarabağda və Şərqi Zəngəzürda aparılan möhtəşəm quruculuğun bir hissəsinə çevriləcək.

Bir neçə ay əvvəl əməliyyatçı şirkət "Şəfəq" in icraçısı kimi elan edib ki, layihə üçün Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sonundun ilk variantı hazırlanıb. Sənəddə "Şəfəq" layihəsi üzrə aparılacaq fəaliyyətlərin ətraf mühitə və sosial-iqtisadi sahəyə potensial təsirləri nəzərdən keçirilir və tövsiyə olunan təsirlərlə müqabilə təsvir edilir. ƏMSSTQ prosesinin məqsədi nəzərdə tutulan işlərin ətraf mühitə və sosial-iqtisadi sahəyə hər hansı mənfi təsirlərin müəyyənlişdirilməsinə və minimuma endirilməsinə, mümkün olduqda isə aradan qaldırılmasını təmin etməkdir. Sənəddə vurğulan ki, Azərbaycanın cənub-qərbində yerləşən Şərqi



## "Şəfəq"lərimiz getdikcə çoxalacaq "Yaşıl enerji" layihələri bölgələri də əhatə edəcək

Zəngəzür iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonunda "Şəfəq" layihəsi çərçivəsində fotovoltaiq (PV) günəş elektrik stansiyasının yaradılması məqsədini daşıyan bu layihə üzrə tikinti işlərinin bu ilin ikinci yarısında başlanacağı və təxminən ilyarım davam edəcəyi nəzərdə tutulur. Bu, ölkəmizdə ən iri günəş elektrik stansiyalarından biri olacaq. Belə ki, stansiya təxminən 802 hektarlıq ərazini əhatə edəcək və onun dəyişən cərəyan gücü 240 meqavata çatacaq. Stansiyanın tikilib istifadəyə verilməsi prosesinə layihələndirmə, təchizat, mühəndislik, tikinti, quraşdırma, sınaq, istismara buraxma işləri və istismar mərhələləri daxildir. Təckə tikin-

tinin özü də bir neçə mərhələdən ibarət olacaq. Belə ki, ilk növbədə obyekt üçün sahənin hazırlanması həyata keçiriləcək. Sonrakı mərhələlərdə stansiya quraşdırılacaq və istismara veriləcək. Nəhayət, tikinti aparılan sahə təmizlənəcək və bərpa ediləcək. İlk məlumat görə, əvvəlki 6-8 ay ərzində tikinti heyətinin 300 nəfərdən ibarət olacağı, pik dövrdə isə 700 nəfərə çatacağı gözlənilir. İşçi qüvvəsinin Azərbaycan və xarici ölkə vətəndaşlarından ibarət olacağı və hər iki qrupdan tikinti, istismar və istismar mərhələlərində istifadə ediləcəyi planlaşdırılır. Əməliyyat zamanı işçi qüvvəsinə olan dəqiqlik tələbləri stansiyanın istismara verilmə-

sindən əvvəl müəyyənlişdiriləcək. Yekun texnologiyaya seçilməsinə və işçilərin bacarıq imkanlarından asılı olaraq yerli əhali arasından cəlb edilən tikinti işçilərinin sayını maksimuma çatdırmaq qarşıya məqsəd qoyulub. İşçilərin bilik və qabiliyyətlərini artırmaq məqsədi ilə layihə müddətində onlara müxtəlif səviyyələrdə təlimlər keçiriləcək.

Layihənin mərhələləri üzrə fəaliyyətləri çərçivəsində planlaşdırılmış və planlaşdırılmamış işlərlə əlaqədar ekoloji və sosial-iqtisadi təsirlərin qiy-mətləndirilməsi üçün ətraflı metodologiyaya riayət edilib. Burada fiziki mühitə (havanın keyfiyyəti, istixana qazı, səs-küy, torpaq, qrunt və səth su-

ları), landsaft, nəqliyyat və nəqlitmə, ələcə də bioloji mühitə (quru və su mühiti, flora və fauna) və sosial-iqtisadi mühitə potensial təsirlər nəzərdən keçiriləcək.

Vurğulayacaq ki, Qarabağ və Şərqi Zəngəzür 7200 meqavatt potensiala, 2000 meqavatt külək enerjisi potensialına malikdir. Ölkəmizin daxili su ehtiyatlarının isə təxminən 25 faizi burada formalaşır. Günəş enerjisi potensialı Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlıda, külək enerjisi potensialı isə Laçın və Kəlbəcərin dağlıq ərazilərində daha çox müşahidə edilir. Bölgələrin hər ikisinin ərazisi ilə axan Tərtərçay, Bazarçay, Həkəriçay kimi əsas və digər kiçik çaylar böyük hidroenerji potensialına malikdir. Həmçinin ilk təhlillərə əsasən, Kəlbəcədə günlük 3093 kubmetr, Şuşada isə günlük 412 kubmetr termal su ehtiyatının mövcud olması ehtimal edilir. Yer səthinə düşən günəş radiyasiyasının miqdarına görə Zəngilan, Cəbrayıl, Qubadlı və Füzuli rayonları Naxçıvan MR-dən sonra ikinci yerdədir. Azərbaycanın ən günəşli rayonlarından biri də Ağdamdır. Burada günəşli günlərin çox olması günəş enerjisinin istifadəni aktuallaşdırır.

Prezident İlham Əliyev bərpaolunan enerji layihələrindən bəhs edərək vurğulayıb ki, bunlar hələ başlandı. "Yaşıl enerji" layihələrinin paytaxtdan Qarabağa və Şərqi Zəngəzürə, Naxçıvan MR-ə, Biləsuvara, Nəftçalaya "addımlaması" göstərir ki, təkə sularımızdan deyil, günəşimizdən və küləyimizdən güc alan yeni stansiyalar həm məişətimizə, həm də iqtisadiyyatımıza bol-bol şəfəq layacaq.

**Flora SADIQLI,**  
*"Azərbaycan"*










# XXXIII PARIS Yay Olimpiya Oyunları



## MEDAL ŞANSI

Dünya "Paris-2024"də gülüş yarışlarının son iştirakçıları mübarizəyə qoşulublar. Azərbaycan millisinin iki sərbəst gülüşçüsü də qüvvəsini sınayıb.



97 kq çəkiddə yarışan Maqomedxan Maqomedov 1/4 finala vəsiqə üçün mübarizə aparıb. Dominikan Respublikası idmançısı Luis Migel Pereslə üz-üzə gələn gülüşçümüz rəqibinə heç bir şans verməyib və 9:0 hesabı ilə qələbə qazanıb. Maqomedov ikinci qarşılaşmasında Zbiqnev Baranovski (Polşa) ilə qüvvəsini sınayıb. O, bu dueldən də üstün ayrılıb. Rəqibini 7:2 hesabı ilə məğlub edən Maqomedxan yarımfinala yüksəlib.

Finala gedən yolda gülüşçümüzün rəqibi gürcüstanlı Givi Matçarəşvili olub. Görüş rəqibin xeyrinə bitib - 5:0. Maqomedov bu gün bürünc medal uğrunda gülüşəcək.

65 kq çəkiddə gülüşən Hacı Əliyev də Olimpiadaya 1/8 finaldan başlayıb. Olimpiadaların gümüş və bürünc mükafatçısının ilk rəqibi meksikalı Ostin Qomes olub.

Görüş idmançımızın qələbəsi ilə başa çatıb - 7:0. 1/4 finalda isə Macarıstanı təmsil edən İsmail Musukayevlə gülüş rəqibini 10:3 hesabı ilə qələbəsi ilə başa çatıb.

## Rusiyalı atletlər bağlanış mərasimində olmayacaqlar



Xatırladaq ki, açılış mərasimində də rusiyalıların paradda iştirakına və bayraqlarlarının olmasına icazə verilməmişdi.

Onlar Olimpiadada neytral idmançılar kimi çıxış edib və bir medal qazanıblar. Tennisçilər Mirra Andreyeva və Diana Şnayder cütlükdə gümüş medala sahibləniblər.

Olimpiadada ümumilikdə 15 rusiyalı atlet mübarizə aparıb, onlardan yeddisi tennisçi olub.

Bağlanış mərasimi avqustun 11-də keçiriləcək.

## Boqdanoviç hakimlərdən narazıdır

Serbiya millisinin basketbolçusu Boqdan Boqdanoviç Olimpiadada ABS ilə yarımfinal oyunundakı hakimiyyət haqqında qısa şərh verib. Xatırladaq ki, avqustun 8-də serblər amerikalılara 91:95 hesabı ilə uduzublar.



"Biz hakimlərlə danışımağa çalışdıq, amma onlar bizimlə danışımaq istəmədilər. ABS-nin hakimlərin təkliif etdiyi bu köməyə ehtiyacı yox idi. Rəqib iki əli ilə bizi tutub saxlayanda da onlar reaksiya vermədilər. Bacardığımız qədər yaxşı oynadıq" - jurnalist Donatas Urbonas Boqdan Boqdanoviçdən sitat götürüb.

## "Üzgünəm, amma bu, Olimpiya finalı idi"

"Qaşım Maqomedova görə üzülürəm. O, güclü taekvondoçudur. Amma bu, Olimpiya finalı idi". Bunu cənubi koreyalı taekvondoçu Park Tae-Jun (58 kq) deyib. "Paris-2024" Yay Olimpiya Oyunlarının çempionu 58 kiloqram çəkiddə keçirilən final görüşündən bəhs edib.

O, Azərbaycan idmançısı Qaşım Maqomedovun zədələnməsindən sonrakı davranışına aydınlıq gətirib: "Azərbaycandan olan rəqibimin döyüş tərzi hücum və gücə üstünlük verilməsindən ibarətdir. Epizodların birində baldırlarının toqquşmasından sonra Maqomedov dayanıq üzünə yığılırdı. "Bağışla" dedim və Qaşım "problem yoxdur, bu idmandır" cavabını verdi. Ona görə pis oldum. Amma bütün diqqətim döyüşə yönəlmişdi".

Qeyd edək ki, ikinci raundda Park idmançıya yaraşmayan şəkildə davranaraq, yıxılan Maqomedovun kürəyinə ayaq zərbəsi endirib.



## Dominqes məğlubiyyətin səbəbini açıqladı

Paris Yay Olimpiya Oyunlarında gümüş medal qazanan Azərbaycan boksçusu Alfonso Dominqes son görüşündən danışıb: "Döyüşüm istədiyim kimi alınmadı. Mənim günüm deyildi".

92 kiloqram çəki dərəcəsinə fəxrli kürsünün ikinci pilləsinə qalxan idmançı finaldakı rəqibi özbəkistanlı Lazizbek Mullaqonovun döyüşünü yaxşı təhlil etdiyini bildirib. O, sadəcə qurduğu taktikanın nəticə vermədiyini etiraf edib: "Rinqdə istədiklərim alınmadığı üçün uduzdu. Ona görə də qızıl medal qazanma bilmədim. Rəqibim çox güclü idi. Döyüşdə daha çox şey edəcəyimi düşündürdüm. Heyf ki, alınmadı. Rəqibim daha çox konsentrasiya olmuşdu və qalib gəldi. Döyüşdən əvvəl rəqibin potensialını təhlil etmişdim. Baxmayaraq ki, rəqib güclüdür, öz taktikamı qurmuşdum. Amma nədənsə, görüşüm istədiyim kimi alınmadı".

Artıq kolleksiyasında gümüş və bürünc mükafat olduğunu deyən Dominqes "Los-Anceles-2028"də qızıl medal destini tamamlamaq arzusunda olduğunu vurğulayıb: "Uduzmağıma görə hər hansı bəhanə ola bilməz. Heç vaxt bəhanələr axtarmamışam. Elə bir idmançım ki, uduzanda nəticəni olduğu kimi qəbul edirəm. Heç bir təzyiq yox idi. Əldə etdiyim nəticəni uğurlu sayıram. Tarix yazdım. Ardıcıl ikinci dəfə Olimpiadada medal qazanan boksçu oldum. Məni dəstəkləyən hər kəsə təşəkkür edirəm. Medala görə xoşbəxtəm, amma qızıl olmasını istəyirdim. Əlbəttə, hamı qələbə qazanmaq istəyir. Mənim qismətimdə gümüş medal qazanmaq imiş. Finala kimi hər döyüşdən sonra Allaha şükür edirdim. Məğlub olmağıma baxmayaraq, tanrıya dua edəcəyəm ki, gümüş medala sahib çıxdım".



## Məşhur marafonçu ilk dəfə medalsız qaldı

Kenyalı qaçışçı Eliud Kipçoge karyerasında ilk dəfə Olimpiya medalını qazana bilməyib. O, finişə bir neçə kilometr qalmış karyerasının ən pis nəticəsini göstərərək mübarizəni dayandırıb.



Kipçoge bütün zamanların ən böyük marafonçusu hesab olunur. O, 2016-cı və 2020-ci il olimpiadalarında marafonda qızıl medal qazanıb. Kipçogedən başqa, marafonda iki Olimpiya qızıl medalını etfiopiyalı Abebe Bikila (1960; 1964) və Valdemar Serpinski (ADR, 1976; 1980) əldə ediblər. Üstəlik, tarixdə heç kim hər hansı bir ayda ikidən artıq medal qazana bilməyib.

Kipçoge 2004-cü ildə Olimpiya Oyunlarında debüt edib, 2008-ci ildə eyni məsafədə gümüş medal qazanıb. Kenyalı atletin noyabrda 40 yaş tamam olacaq.

Qeyd edək ki, 2024-cü il Olimpiya marafonunun ilk onluğunda 34 yaşdan yuxarı bir nəfər də yoxdur. Eliud Kipçoge çoxsaylı rekordların sahibidir və tarixdə marafonu iki saatdan az müddətdə qaçan yeganə insandır. Lakin bu nəticə Beynəlxalq Atletika Assosiasiyası tərəfindən təmməyib.

## Gimnastlarımızdan tarixi nəticə

Azərbaycann bədii gimnastika üzrə qrup hərəkətləri komandası "Paris-2024" Yay Olimpiya Oyunlarının final mərhələsində çıxışını başa vurub.

Zeynəb Hümətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət kollektiv 3 lent və 2 topla hərəkətlərdə 31600 xal toplayıb. Daha əvvəl 5 halqa proqramında hakimlərdən 34850 xal alan yığma iki



hərəkətin cəmində 66450 xalla 5-ci pilləni tutaraq tarixi nəticəyə imza atıb. Onlar finalda mübarizə apararaq Ukrayna, Fransa və Özbəkistan kimi ölkələrin idmançılarını qabaqlayıblar.

Bu, Azərbaycan gimnastlarının olimpiadalarda qrup hərəkətlərindəki ən yaxşı nəticəsidir. Qeyd edək ki, qrup hərəkətləri üzrə komandamız 3-cü dəfə Yay Olimpiya Oyunlarına qatılıb. Yığmamız "Pekin-2008"də 7-ci, "Tokio-2020"də 10-cu olub.

## İlk çempionluq

Breykinq üzrə ilk Olimpiya çempionu müəyyənləşib. Bu idman növü üzrə ilk Olimpiya qızılı 25 yaşlı yaponiyalı breyk-rəqqas Ami Yuasa qazanıb.

Final görüşündə Ami litvalı 17 yaşlı Dominika Baneviçdən güclü olub. Bürünc mükafatı çinli Liu Qingyi qazanıb.

Qeyd edək ki, Breikinq yeni idman növü kimi Olimpiya Oyunlarının proqramına ilk dəfə daxil edilib.



## Misirli gülüşçi həbs edildi

67 kiloqram çəki dərəcəsinə yunan-Roma gülüşü üzrə 2020-ci ildə Tokioda keçirilən Olimpiya Oyunlarının bürünc mükafatçısı misirli Məhəmməd Elsayed cümə günü səhər Parisdə cinsi təcavüzə görə həbs edildi.



Bu barədə "Le Parisien" məlumat yayıb. Nəşrin məlumatına görə, avqustun 9-da yerli vaxtla saat 4:30 radələrində polis patrulunun diqqətini küçədə 10 nəfərlik münafiqəli qrup çəkib. Hüquq-mühafizə orqanlarının öməkdaşlarının müdaxiləsindən sonra iki qrup arasında yaranan gərginlik səngiyib, daha sonra onlara yaxınlaşan gənc qız bir neçə dəqiqə əvvəl dava iştirakçılarından biri tərəfindən cinsi təcavüzə məruz qaldığını bildirib.

Şübhəli şəxs polisə onun Misir gülüşçüsü olduğunu deyib. O, sərxoş vəziyyətdə tutularaq polis bölməsinə yerləşdirilib. Paris prokurorluğu cinsi qısnama ilə bağlı araşdırmalara başlayıb.

Qeyd edək ki, Elsayed 1/8 finalda azərbaycanlı Həsərət Cəfərova uduzaraq mübarizədən kənarlaşdırılıb.

## Bayraqlar qarışıq salındı

92 kiloqram çəki dərəcəsinə boks üzrə Olimpiya turnirinin qaliblərinin mükafatlandırılması mərasimində təşkilatçılar Tacikistan və Tailandın bayraqlarını qarışıq salıblar.

Tacikistan təmsilçisi Davlat Boltayev ispaniyalı Emmanuel Reyeslə birlikdə bürünc medala sahib olub. Lakin mərasimdə Tacikistanın bayrağı əvəzinə Tailandın bayrağı qaldırılıb. 92 kiloqram çəki dərəcəsinə Lazizbek Mullaqonov (Özbəkistan) qızıl, Alfonso Dominqes (Azərbaycan) gümüş medal qazanıblar.

Paris Olimpiadasının təşkilatçılarının bayraqları, himnləri və ölkə adlarını qarışıq salması ilk dəfə deyil. Məsələn, açılış mərasimində Cənubi Koreya komandası KXDR komandası adlandırılıb. Cənubi Koreya İdman Nazirliyi səhvə görə izahat və BOK prezidenti Tomas Baxla görüş tələb edib.



# Paytaxtda növbəti dəfə geniş təmizlik işləri aparılıb



Son vaxtlarda paytaxtda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri nəticəsində küçə və yol kənarlarında, həyət və məhəllələrə yayılan tozun təmizlənməsi, şəhərin sanitariya təmizlik səviyyəsinin daha da yüksəldilməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən avqustun 10-da paytaxtda növbəti genişmiqyaslı daxili ümumsəhər imaciliyi təşkil edilib.

AZƏRTAC xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti Kommunal təsərrüfat xidmətlərinin texnikası səhər saatlarından etibarən əsas küçə və prospektlərin bitki və canlılara ziyanlıq yuyucu maddələrlə

yuyulmasını aparıb. İməcilik zamanı həm də məhəllədaxili və ara yollar da yuyulub. Xidmətin əməkdaşları tərəfindən prospekt və küçələrin, səki kənarlarının, bərdürlərin və buradakı işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində oturaçaqların yuyulması həyata keçirilib, həyət və yaşayış məhəllələrində təmizlik işləri görülmüşdür.

Bakı Şəhər İcra Hakimiyyətinin çağırışına qoşulan müəssisə, idarə və təşkilatların kollektivləri, həmçinin ictimai-iaşə, ticarət və digər obyektlərin əməkdaşları da iməcilikdə yaxından iştirak edərək öz obyektlərinin vitrinlərini təmizləyib, ətrafında səliqə-sahman yaradıblar. Eyni zamanda şəhər sakinləri də bu iməcilikdə fəal şəkildə iştirak edərək yaşadıkları

mənzillərin pəncərələrini və binaların həyətini təmizləyiblər.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən əsas magistrallıq və prospektlərin kənarlarındakı ağacların üzünə toplanan toz və torpaq yuyulub, onların dibi yumşaldılıb, ağaclarla və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib və təbii gübrələr verilib. Eyni zamanda şəhər sakinləri və paytaxtımızın qonaqlarının zövqünü oxşayacaq rəngbərəng güllər əkilib, müxtəlif rəngli güllərdən kompozisiyalar yaradılıb, yaşıllıq zolaqları və parklarda qazon örtüyünün yenilənməsi aparılıb.

Paytaxtın sanitariya təmizliyinin lazımı səviyyədə saxlanılması və yaşıllıqların qorunması üçün tələb olunan bütün tədbirlər mütəmadi olaraq davam etdiriləcək.

## BMT: Dünyada yerli xalqların təxminən 200 icması könüllü təcrid şəraitində yaşayır

Dünyada yerli xalqların təxminən 200 icması könüllü təcrid şəraitində yaşayır. Onlar Boliviya, Braziliya, Kolumbiya, Ekvador, Hindistan, İndoneziya, Papua-Yeni Qvineya, Peru və Venesuelada təbii ehtiyatlarla zəngin olan uçqar meşələrində məskunlaşıblar.

Bu icmalar dünyanın qalan hissəsindən ayrı yaşamağa üstünlük verirlər ki, bu da onlara öz mədəniyyətlərini və dillərini qoruyub saxlamağa imkan verir. Həmin xalqlar öz ekoloji mühitindən ciddi şəkildə asılıdırlar. Onların təbii yaşayış mühitində hər hansı dəyişiklik həm fərdi üzvlərin, həm də bütövlükdə qrupun həyatda qalmasına mənfi təsir göstərə bilər. AZƏRTAC xəbər verir ki, bu məlumat BMT-nin



Beynəlxalq Yerli Xalqlar Günü münasibətilə yaydığı bəyanatda yer alıb.

Bəyanatda qeyd olunur ki, BMT-nin Yerli Xalqların Hüquqları Bəyannaməsində təsbit edilən müxtəlif hüquqlara baxmayaraq, könüllü təcridə və ilk təmasda olan yerli xalqlar ətraf dünya tərəfindən tez-tez məhəl qoyulmayan unikal problemlərlə üzləşirlər. Onların ərazilərində kənd təsərrüfatı,

mədən sənayesi, turizm və təbii sərvətlərin inkişafı yerli xalqların yaşadığı meşələrin qırılması, bu insanların həyat tərzinin pozulması və nəsilərin boyu qoruduğu təbii mühitin məhv edilməsi ilə nəticələnir.

"Könüllü təcrid və ilk təmasda yaşayan yerli xalqlar üçün xarici mühitdən gələn ən ciddi təhlükələrdən biri xəstəliklərə məruz qalmaqdır. İzolyasiya səbəbindən onlar ümu-

mi xəstəliklərə qarşı immunitet müdafiəyə malik deyillər. Beləliklə, xarici dünya ilə məcburi təmas daşıdığı nəticələrə səbəb ola və bütün icmaları məhv edə bilər", - deyərək bəyanatda vurğulanır.

BMT qeyd edir ki, 2024-cü ildə Beynəlxalq Yerli Xalqlar Günü mövzusu "Könüllü təcrid və ilk təmasda olan yerli xalqların hüquqlarının qorunması"dır. Bu icmalar həm də meşələrin ən yaxşı qoruyucularıdır. Onların torpaq və ərazilər üzərində kollektiv hüquqların qorunması təbiətin mühafizəsinə də müsbət təsir edir. Bu, eyni zamanda, planetimizdə mədəni və dil müxtəlifliyinin qorunması üçün çox vacibdir. Bugünkü global şəraitdə yerli xalqların könüllü təcridinin mövcudluğu bəşəriyyətin zəngin və müəkkəb qobeleninin təzahürüdür.

## Fransa Demokratik Əmək Konfederasiyası təhlükəsizlik xidmətinin əməkdaşlarını silsilə tətilərə çağırır

Parisdə təhlükəsizlik xidmətinin (insan nəzarəti, məsafədən müəssisə) əməkdaşları Olimpiya Oyunları müddətində silsilə tətilərini davam etdirirlər.

AZƏRTAC xəbər verir ki, Fransa Demokratik Əmək Konfederasiyası (CFDT) təhlükəsizlik xidməti əməkdaşlarını avqustun qalan bazar günlərində və sentyabrın 1-də, 8-də, 15-də və 22-də tətilə çağırır. Bildirilib ki, bu tətilər işgötürən təşkilatlardan onların məsələlərinə ciddi cavab almaq tələbini əks et-

dirir. İşgötürən təşkilatlar 2023-cü il sentyabrın 25-də məsələlərə bağlı üç illik müqavilənin müzakirəsi zamanı üzvlərinə götürdükləri öhdəliklərini yerinə yetirməyiblər.

Beləliklə, təhlükəsizlik xidmətinin əməkdaşları bu gün - Olimpiya Oyunlarının bağlanması günündə tətil edəcəklər.

## OXUCULARIN VƏ MƏTBUATYAYIMI TƏŞKİLATLARININ NƏZƏRİNƏ!

"AZƏRBAYCAN" qəzetinə

2024-cü il üçün abunə yazılışına davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır. Eyni zamanda aşağıda göstərilən mətbuatyayımı qurumlarına müraciət edə bilərsiniz:

"Azərpoçt" MMC	(012) 598-49-55, (051) 225-02-13
"Azərmatbuatyayımı" ASC	(012) 441-19-91, (050) 322-33-17
"Qaya" firması	(012) 566-77-80, (050) 214-40-53
"Region Press" MMC	(055) 316-79-01, (050) 316-79-01
"Səma-M" MMC	(012) 594-09-59
"Ziya" LTD	(012) 497-76-96, (050) 306-77-22
"Pressinform" MMC	(012) 598-49-52, (070) 340-01-00
"City press" MMC	(055) 819-09-26

1 illik - 187,20 (yüz səksən yeddi manat iyirmi qəpik) manat

6 aylıq - 93,60 (doxsan üç manat altmış qəpik) manat

3 aylıq - 46,80 (qırx altı manat səksən qəpik) manat

1 aylıq - 15,60 (on beş manat altmış qəpik) manat



Hörmətli oxucular!

Abunə ilə bağlı hər hansı bir problemlə üzləşsəniz, redaksiyaya (Tel.: (012) 539-59-33) zəng vura bilərsiniz.

## Naxçıvanda qazilər üçün "Özünü sev, çünki sən dəyərlisən" adlı təlim keçirilib

Naxçıvan şəhərindəki Gənclər Mərkəzində "Naxçıvan Qaziləri" İctimai Birliyinin təşkilatlığı ilə "Özünü sev, çünki sən dəyərlisən" adlı təlim keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canından keçən oğulların xatirəsi bir dəqiqəlik sükutla anılıb. Birliyin sədr müavini Əli Əlişov bildirib ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən təşkil edilən 2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin qalibləri elan edilib.



Naxçıvan Dövlət Universitetinin əsas tərəfdaşı olduğu "Naxçıvan Qaziləri" İctimai Birliyinin "Naxçıvanda müharibə veteranları ilə iş" layihəsi qrant müsabiqəsinin qalibi olub. Layihənin həyata keçirilməsi üçün agentlik tərəfindən 9000 manat məbləğində qrant ayrılıb.

Qeyd olunub ki, layihənin əsas məqsədi qazilərin peşə bacarıqlarını inkişaf etdirmək, onların yeni peşələr öyrənmə-

sinə imkan yaratmaq, qazilərin uyğun iş yerləri ilə təmin edilməsi, məşğulluğunun artırılması, cəmiyyətdə inteqrasiyasını asanlaşdırmaq və sosial həyatda fəal iştiraklarını təşviq etməkdir.

Vurğulanıb ki, müharibə sonrası travmaların müalicəsi, hərbiçilərin psixoloji sağlamlıqlarını bərpa etmək istiqamətində görüləcək işlər layihənin əsas məqsədləridir.

İlk təlim dosent, klinik psixoloq, doktor Ayaz Seyidli tərəfindən keçirilib. Təlim zamanı qarşılıqlı fikir mübadiləsi olub. Qazilərlə Vətən müharibəsində yaşadıkları psixoloji travmanın nəticələrinin aradan qaldırılması istiqamətində söhbətlər aparılıb.

## Sabah bəzi yerlərdə yağış yağacaq

Azərbaycanda avqustun 11-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, aralıq tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin günün birinci yarısında bəzi yerlərdə aralıq yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, aralıq güclənəcək. Havanın temperaturunun gecə 20-24°, gündüz 30-34° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 758 millimetr civə sütunu, nisbi rütubət gecə 70-75°, gündüz 50-60% faiz təşkil edəcək.

Abşeron çimərliklərində avqustun 11-də mülayim şimal-qərb küləyi əsəcək, aralıq güclənəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirsəği, Nardaran, Bilgoh və Züqubada 25-26°, cənub çimərliklərində - Türkan, Həvsən, Sahil və Şıxda 26-27° isti olacaq.

Azərbaycanın rayonlarının bəzi yerlərində aralıq yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli olacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Gecə və səhər bəzi yerlərdə aralıq duman olacaq. Şorq küləyi əsəcək, bəzi yerlərdə aralıq güclənəcək. Havanın temperaturunun gecə 21-26°, gündüz 31-36° isti, dağlarda gecə 10-15°, gündüz 16-21° isti olacağı bildirilir.



## DİN: 92 cinayətin üstünün açılması təmin olunub

Ölkə ərazisində qeydə alınan 56, əvvəlki dövrlərdən bağlı qalan 36 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.



Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 63, o cümlədən bəzilər şəxs qismində axtarışda olan 36 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqədar 34, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb.

## Ötən gün 6,6 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Avqustun 9-da polis əməkdaşları narkotik vasitələrin aşkar edilməsi üçün əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən (DİN) AZƏRTAC-a verilən məlumata görə, əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 6,6 kiloqrama yaxın narkotik vasitə aşkar edilərək götürülüb.

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 5,5 kiloqrama yaxın marixuana, 1,1 kiloqrama yaxın metamfetamin, həmçinin 2760 metadon həbi və kultivasiya yolu ilə yetişdirilmiş 595 çətonə kolu olub.

"Bu sahədə qətiyyətli mübarizə tədbirləri davam etdirilir", - deyərək DİN-in məlumatında bildirilib.

BAŞ REDAKTOR

Bəxtiyar SADIQOV

### Əlaqə telefonları:

Qəbul otağı	- 539-68-71,	Beynəlxalq həyat, idman
Baş redaktor müavinləri	- 538-86-86,	və informasiya şöbəsi
	434-63-30, 539-72-39	- 539-63-82, 432-37-68
Məsəl kitab	- 539-43-23,	İctimai siyasət şöbəsi
		- 538-56-60, 434-55-58
Məsəl kitab müavinləri	- 539-44-91,	İctimai əlaqələr şöbəsi
Parlament və siyasət şöbəsi	- 539-84-41, 539-21-00,	Fototillüstrasiya şöbəsi
		- 538-84-73,
İqtisadiyyat şöbəsi	- 538-42-32, 538-35-55,	Kompyuter mərkəzi
		- 538-20-87,
		Mühasibatlıq
		- 539-59-33

AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı, IV mərtəbə

contact@azerbaijan-news.az  
azreklam@mail.ru

www.azerbaijan-news.az



### Qeydiyyat № 1

"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməmiş, "Azərbaycan Nəşriyyatı" MMC-nin mətbəəsində çap edilmişdir

Qəzetə dərc üçün göndərilən materiallar Azərbaycan dövlətinin mövqeyinə uyğun olmalıdır

Gündəlik rəsmi dövlət qəzeti

Tiraj 3855 Sifariş 1761

Qiyməti 60 qəpik